

1703 GÖMRÜK HÜQUQU

1. «Gömrük hüququ» elmin hansı sahəsinə aiddir?
 - a) **hüquq**
 - b) gömrük işi
 - c) iqtisadiyyat
 - d) iqtisadi hüquq
 - e) inzibati hüquq
2. «Gömrük hüququ»nun əsas neçə məqsədi var?
 - a) 3
 - b) 7
 - c) 5
 - d) 2
 - e) **4**
3. Gömrük işinin hüquqi əsası neçə blokdan ibarətdir?
 - a) 4
 - b) 2
 - c) **3**
 - d) 5
 - e) 6
4. Dövlət Gömrük Komitəsinin Əsasnaməsi kim tərəfindən təsdiq edilir?
 - a) AR Milli Məclisi
 - b) AR Nazirlər Kabineti
 - c) AR Baş Naziri
 - d) **AR Prezidenti**
 - e) Dövlət Gömrük Komitəsinin sədri
5. Bunlardan hansı «Gömrük hüququ»nun prinsipinə aid deyil?
 - a) qanunçuluq
 - b) **elmilik**
 - c) demokratiklik
 - d) təcrübədən yararlanmaq

e) beynəlxalq əməkdaşlıqdan yararlanmaq

6: Gömrük işi sahəsində ictimai münasibətlər neçə qrup üzrə təsnifləşir?

a) 4

b) 3

c) 7

d) 5

e) 2

7: Gömrük işi sahəsində ictimai münasibətlərin neçə növü var?

a) 10

b) 12

c) 15

d) 5

e) 9

8 Gömrük orqanlarının əsas vəzifələri aşağıdakı bəndlərdən hansında tam ifadə olunmuşdur?

a) Daxili bazarın qorunması, gömrük nəzarəti və tənzimləmə vasitələrindən istifadənin təmin olunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, iqtisadi siyasətdən irəli gələn digər vəzifələrin həyata keçirilməsi

b) Bütün sahələrə dair qanun pozuntularına qarşı mübarizə aparmaq, iqtisadi siyasətdən irəli gələn vəzifələri həyata keçirmək

c) Daxili bazarı qorumaq, qaçaqmalçılığa və digər qanun pozuntularına qarşı statistik məlumatların analiz olunması, gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması

d) Gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması, gömrük rüsum dərəcələrinin müəyyən olunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması

e) Gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması, xarici iqtisadi əlaqələrin yaradılması

9. Gömrük işi nədir

- a) gömrük sərhəddində baş verən qanun pozuntularının və qaçaqmalçılıq hallarının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərdən ibarətdir
- b) Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsinin qaydaları və şərtlərindən, gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən ibarətdir**
- c) Azərbaycan Respublikası gömrük sərhəddindən keçirilən mallara gömrük nəzarətinin həyata keçirilməsidir
- d) Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların gömrük rəsmiləşdirilməsidir
- e) Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən mallara gömrük nəzarəti, gömrük rəsmiləşdirilməsidir

10 «Gömrük hüququ» hansı elm sahəsidir?

- a) iqtisadi hüquq
- b) gömrük işi
- c) iqtisadiyyat
- d) hüquq**
- e) inzibati hüquq

11 Gömrük orqanlarının əsas vəzifələri hansıdır?

- a) xarici iqtisadi əlaqələrin yaradılması
- b) iqtisadi siyasətdən irəli gələn vəzifələri həyata keçirmək
- c) gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması
- d) milli iqtisadiyyatın inkişafının stimullaşdırılması
- e) gömrük nəzarəti və tənzimləmə vasitələrindən istifadənin təmin olunması**

12 Gömrük münasibətlərinin tənzimlənməsi üçün yeganə vasitə nədir?

- a) prezident göstərişləri
- b) qərarlar
- c) hüquq**

- d) ənənə
 - e) qanunlar
- 13 Gömrük hüququnun mənbələri necə meydana gəlir?
- a) dövlətin hüquq orqanlarının fəaliyyəti zamanı
 - b) beynəlxalq təşkilatların fəaliyyəti zamanı
 - c) dövlətin hüququyaratma fəaliyyəti nəticəsində**
 - d) beynəlxalq əməkdaşlıq nəticəsində
 - e) Gömrük Komitəsinin fəaliyyəti nəticəsində
14. «Gömrük hüququ»nun predmetini nə təşkil edir?
- a) gömrük prosesləri
 - b) gömrük sahəsində baş verən münasibətlərin tənzimlənməsi**
 - c) gömrük sahəsində cinayətlər
 - d) gömrük siyasəti
 - e) gömrük orqanlarının fəaliyyəti
15. «Gömrük hüququ»nun əsas neçə prinsipi var?
- a) 5**
 - b) 7
 - c) 3
 - d) 2
 - e) 4
16. AR Nazirlər Sovetinin «AR Gömrük Komitəsinin məsələləri» barədə qərarı hansı tarixdə verib?
- a) 1991-11-10
 - b) 1992-06-01**
 - c) 1993-02-18
 - d) 1993-05-30
 - e) 1992-12-11
17. AR Konstitusiyasının neçənci maddəsində gömrük işində qanunçuluğun prinsiplial əsası qoyulub?
- a) 49

- b) 7
- c) 25
- d) 31
- e) 12

18. İlk əməliyyatlar

- a) Mallann və nəqliyyat vasitələrinin gömrük rəsinləşdirilməsi prosesində gömrük orqanlarına ilk təqdim edilən sənədlərdir
- b) Malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsindən sonra gömrük işinə aid bütün hərəkətlərdir.
- c) Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi zamanı gömrük brokerinin hərəkətlərdir
- d) Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsinə qədər gömrük işinə aid olan bütün hərəkətlərdir**
- e) Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsi prosesində gömrük işinə aid olan bütün hərəkətlərdir

19. Gömrük münasiətlərinin hüquqi tənzimlənməsində əsas məqam hansıdır

- a) iqtisadiyyatla cəmiyyətin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- b) iqtisadiyyatla və dövlətin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- c) hüquqi şəxslərlə və fiziki şəxslərin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- d) müəssisələrlə və şirkətlərin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- e) iqtisadiyyat və hüququn qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi**

20. Gömrük münasiətlərinin tənzimlənməsində əsas problem hansıdır

- a) dövlət müdaxiləsinin optimal nisbəti və hüdudu**
- b) dövlətin iqtisadiyyata müdaxiləsinin liberallaşdırılması
- c) dövlətin iqtisadiyyata müdaxilə etməməsi
- d) dövlətin iqtisadiyyata müdaxiləsində beynəlxalq iqtisadi inteqrasiya
- e) qiymətlərin səviyyəsinin tənzimlənməsi

21 “Gömrük hüquq”nu hara aid etmək olar?

- a) **iqtisadi və hüquqi təlimin tərkib hissəsi hesab olunur**
 - b) iqtisadiyyatın tərkib hissəsi hesab olunur
 - c) hüququn ayrılmaz tərkib hissəsi hesab olunur
 - d) ictimai təlimin tərkib hissəsi hesab olunur
 - e) mülki hüquq təliminin tərkib hissəsi hesab olunur
22. Nəzəri baxımdan hansı hüquq forması mövcud deyil?
- a) sosial adət
 - b) beynəlxalq müqavilə
 - c) **konsultasiya**
 - d) məhkəmə presedenti
 - e) normativ akt
23. Hüquqi vasitə kimi əsas nə göstərilir?
- a) siyasi normalar
 - b) **sosial normalar**
 - c) əxlaq normaları
 - d) dini normalar
 - e) beynəlxalq normalar
24. «Gömrük hüququ» neçə prinsipə əsaslanır?
- a) 8
 - b) 7
 - c) 3
 - d) **5**
 - e) 4
25. «Gömrük hüququ» hansı prosesləri tənzimləyir?
- a) xarici iqtisadi əlaqələr
 - b) gömrük münasibətləri
 - c) gömrük nəzarəti
 - d) **iqtisadi siyasət**
 - e) iqtisadi münasibətləri
26. «Gömrük hüququ»nun predmetinə hansı sahələr daxil deyil?

- a) konstitusiya hüququ
- b) cinayət hüququ
- c) əmlak hüququ**
- d) mülki hüquq
- e) inzibati hüquq

27. «Gömrük hüququ»nun mənbələrini nə təşkil edir?

- a) məcəllələr
- b) qanunlar
- c) məcəllə və qanunlar
- d) nomativ hüquqi aktlar**
- e) Dövlət Gömrük Komitəsinin sənədləri

28. Azərbaycan Respublikasının gömrük sərhəddi dedikdə nə başa düşülür?

- a) Azərbaycan Respublikasının gömrük ərazisinin həddləri
- b) Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsi və onların üzərindəki hava məkanı**
- c) Azərbaycan Respublikasının Ermənistanla sərhəd olan hissəsindən başqa bütün sərhədləri
- d) Azərbaycan Respublikasının gömrük ərazisinin həddləri, həmçinin gömrük zonalarının və sərbəst anbarların perimetrleri
- e) Gömrük nəzarəti aparılan ərazi

29. Gömrük işi nədir?

- a) gömrük sərhəddində baş verən qanun pozuntularının və qaçaqmalçılıq hallarının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərdən ibarətdir
- b) Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsinin qaydaları və şərtlərindən, gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən ibarətdir**

- c) Azərbaycan Respublikası gömrük sərhəddindən keçirilən mallara gömrük nəzarətinin həyata keçirilməsidir
 - d) Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların gömrük rəsmiləşdirilməsidir
 - e) Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən mallara gömrük nəzarəti, gömrük rəsmiləşdirilməsidir
30. Gömrük hüququnun predmeti nədir?
- a) hüququn təsir etdiyi bütün münasibətlərdir
 - b) Gömrük işi sahəsində keyfiyyətə həmcins olmayan kompleks ictimai münasibətlərdir**
 - c) Gömrük siyasətinin təsir etdiyi gömrük sahələri
 - d) Gömrük hüququnun təsir etdiyi spesifik hüquqi nizamasalma sahələri
 - e) Gömrük işinin, ictimai münasibətlərin məzmununa təsir etdiyi sahələr
31. Gömrük hüququnun hüquqi nizamasalmada istifadə etdiyi üç əsas üsul hansıdır
- a) Tərəflərin azadlığı, liberallıq, məcburiyyət
 - b) Məcburiyyət, bərabərlik, qadağan**
 - c) demokratiklik, azadlıq, bərabərlik
 - d) İcazə, qadağan, demokratiklik
 - e) Azadlıq, birbaşa qanunçuluq
32. Gömrük hüququnda əsas nizamasalma metodları hansılardır?
- a) Demokratiklik metodu, məcburiyyət metodu
 - b) İmperativ metod, dispoziitiv metod**
 - c) Azadlıq metodu, bərabərlik metodu
 - d) Dispoziitiv metod, qadağan metodu
 - e) İcazə metodu, imperativ metodu
33. Gömrük hüququnda əsas nizamasalma metodları hansılardır
- a) Demokratiklik metodu, məcburiyyət metodu
 - b) İmperativ metod, dispoziitiv metod**
 - c) Azadlıq metodu, bərabərlik metodu
 - d) Dispoziitiv metod, qadağan metodu

- e) İcazə metodu, imperativ metodu
34. Gömrük hüququnun ümumi prinsiplərinə hansı sütun aiddir?
- a) 1)Bərabərlik prinsipləri; 2)Humanizm prinsipləri; 3)Azadlıq prinsipləri;
4)Qanunçuluq prinsipləri; 5)Gömrük işi sahəsində beynəlxalq hüquqi əməkdaşlıq təcrübəsi ilə hesablaşma prinsipləri;
- b) 1)İnsan hüquqları və azadlıqları prinsipləri; 2)Qanunçuluq prinsipləri;
3)Demokratizm prinsipləri; 4)Humanizm prinsipləri; 5)Gömrük işi sahəsində beynəlxalq hüquqi əməkdaşlıq təcrübəsi ilə hesablaşma prinsipləri;**
- c) 1)Qanunçuluq prinsipləri; 2)Liberallıq prinsipləri; 3)Azadlıq prinsipləri;
4)Qadağan prinsipləri; 5)Gömrük işi sahəsində beynəlxalq hüquqi əməkdaşlıq təcrübəsi ilə hesablaşma prinsipləri;
- d) 1)İnsan hüquqları və azadlıqları prinsipləri; 2)Qanunçuluq prinsipləri;
3)Azadlıq prinsipləri; 4)Bərabərlik prinsipləri; 5)Gömrük işi sahəsində beynəlxalq hüquqi əməkdaşlıq təcrübəsi ilə hesablaşma prinsipləri;
- e) 1)İmperativ prinsipləri; 2)Dispozitiv prinsipləri; 3)Azadlıq prinsipləri;
4)Humanizm prinsipləri; 5)Gömrük işi sahəsində beynəlxalq hüquqi əməkdaşlıq təcrübəsi ilə hesablaşma prinsipləri;
35. “İqtisadi hüquq” kontekstində gömrük proseslərinin tədqiqi hansı əsas yaradır?
- a) normativ aktların qəbulu prosesində əlverişli əsas yaradır
- b) normativ aktların formalaşdırılmasına əsas yaradır
- c) dövlətin idarə edilməsi üçün əsas yaradır
- d) qəbul olunmuş normativ aktların nəticələrinin təhlilinə əlverişli əsas yaradır**
- e) hüquq normalarının sistemləşdirilməsinə əsas yaradır
36. Gömrük münasibəti subyektlərinin iş qaydaları, prinsipləri aşağıdakılardan hansı ilə tənzimlənir?
- a) prezident sərəncamları
- b) hökumətin qərarı
- c) müvafiq normativ aktlar**

- d) bələdiyyə aktları
- e) beynəlxalq hüquq

37. «Gömrük hüququ»neçə hissədən ibarətdir?

- a) 4
- b) 3
- c) 2**
- d) 5
- e) 6

38. «Gömrük hüququ» norması strukturu neçə hissədən ibarətdir?

- a) 4
- b) 5
- c) 2
- d) 3**
- e) 6

39. Gömrük işini həyata keçirən yerli orqanın Əsasnaməsi kim tərəfindən təsdiq edilir?

- a) AR Milli Məclisi
- b) AR Nazirlər Kabineti
- c) AR Baş Naziri
- d) AR Prezidenti
- e) Dövlət Gömrük Komitəsinin sədri**

40. AR Dövlət Gömrük Komitəsi haçan yaradılıb?

- a) 1993-10-30
- b) 1992-11-30
- c) 1992-12-30**
- d) 1993-09-30
- e) 1992-10-30

41. Gömrük proseslərindəƏDV hansı sənədəəsasən tətbiq edilir?

- a) Gömrük Məcəlləsi
- b) «Əlavə dəyər haqqında» AR Qanunu

c) « Gömrük tarifi haqqında» AR Qanunu

d) Vergi Məcəlləsi

e) Mülki Məcəllə

42. Bunlardan hansı «Gömrük hüququ»nun prinsipinə aid deyil?

a) demokratiklik

b) bazar qanunlarına əsaslanmaq

c) əhatəli gömrük tənzimlənməsi

d) qanunçuluq

e) beynəlxalq sazişlərə riayət edilməsi

43. «Gömrük Məcəlləsi»nə əsasən gömrük orqanlarının neçə əsas funksiyası var?

a) 14

b) 13

c) 12

d) 10

e) 19

44. «AR Gömrük Məcəlləsinin tətbiqi haqqında» normativ aktı kim qəbul edib?

a) AR Milli Məclisin sədri

b) AR Nazirlər Kabineti

c) AR Baş Naziri

d) AR Prezidenti

e) Dövlət Gömrük Komitəsinin sədri

45. «Xüsusi razılıq tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» normativ akt haçan qəbul edilib?

a) 1995-07-25

b) 1998-12-20

c) 1996-06-22

d) 1997-11-25

e) 1999-02-11

46. Aşağıdakılardan hansı gömrük hüququn mənbələri içərisində əsas hesab olunur?

a) Mülki məcəllə

b) Azərbaycan Respublikasının Kontitusiyası

- c) Antiinhisar qanunvericiliyi
- d) Rəqabət məcəlləsi
- e) Dövlət büdcəsi

47. Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının ierarxik sistemindəli hesab edilir? (Çəki: 1)

a) qanunlar

- b) prezidentin fərmanları
- c) hökumətin qərarları
- d) nazirliklərin normativ aktları
- e) idarələrin normativ aktları

48. Ən geniş yayılmış hüquq forması aşağıdakılardan hansıdır?

- a) məhkəmə presedenti
- b) normativ məzmunlu müqavilə
- c) konsolidasiya
- d) normativ-hüquqi akt**
- e) hüquqi adət

49. «Əməliyyat axtarış fəaliyyəti haqqında» normativ akt haçan qəbul edilib?

- a) 1999-11-11**
- b) 1998-12-20
- c) 1995-10-20
- d) 1997-06-22
- e) 1996-07-15

50. Gömrük Komitəsinə əməliyyat-axtarış səlahiyyətini kim verir?

- a) AR Milli Məclisin sədri
- b) AR Nazirlər Kabineti
- c) AR Baş Naziri
- d) AR Prezidenti**
- e) Dövlət Gömrük Komitəsinin sədri

51. AR Nazirlər Kabinetinin qərarlar əsasən neçə gömrük məsələsini əhatə edir?
- a) 21
 - b) 11
 - c) 18
 - d) 10**
 - e) 19
52. «AR idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları» haçan qəbul edilib?
- a) 1995-08-20
 - b) 1998-10-25
 - c) 1997-06-24**
 - d) 1996-02-11
 - e) 1999-10-21
53. «AR Gömrük Məcəlləsi» neçə bölmədən ibarətdir?
- a) 15
 - b) 21
 - c) 18
 - d) 14**
 - e) 19
54. «AR Gömrük Məcəlləsi» neçə fəsildən ibarətdir?
- a) 77
 - b) 41
 - c) 61**
 - d) 44
 - e) 59
55. «AR Gömrük Məcəlləsi» neçə maddədən ibarətdir?
- a) 365
 - b) 469
 - c) 432**
 - d) 244
 - e) 159

56. Aşağıdakı variantlardan hansı gömrük işinin strukturu olan bloklara aid deyildir?

- a) Gömrük siyasəti
- b) Gömrük tranziti**
- c) Gömrük rejimləri
- d) Gömrük nəzarəti
- e) Gömrük ödənişləri

57. Aşağıdakı variantlardan hansı gömrük işinin strukturu olan bloklara aid deyildir?

- a) Gömrük sərhəddindən mal və nəqliyyat vasitələrinin keçirilməsi
- b) Gömrük qaydalarının pozulması üzrə işlərin bağlanması**
- c) Gömrük statistikasını və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası
- d) Gömrük qaydalarının pozulması və ona görə məsuliyyətlər
- e) Gömrük qaydalarının pozulması üzrə işlərin icraatı

58. Nə vaxt Azərbaycan SSRİ-nin 8 gömrük ərazisindən biri Zaqafqaziya dairəsinə daxil edilmişdir?

- a) 12 noyabr 1920-ci ildə
- b) 31 mart 1922-ci ildə**
- c) 5 may 1694-cü ildə
- d) 18 oktyabr 1991-ci ildə
- e) 10 noyabr 1930-cu ildə

59. Azərbaycan Respublikası Nazirlər Soveti tərəfindən “Azərbaycan Respublikası Gömrük Komitəsinin məsələləri haqqında” qərar nə vaxt qəbul edilmişdir?

- a) 4 yanvar 1993-cü ildə
- b) 1 iyun 1992-ci ildə**
- c) 1 yanvar 1992-ci ildə
- d) 1 iyun 1994-cü ildə
- e) 1 iyul 1992-ci ildə

60. Dövlət Gömrük Komitəsinin normativ aktlarına aiddir?
- a) təlimatlar, qətnamələr
 - b) sərəncamlar, təlimatlar, metodik tövsiyyələr
 - c) sərəncamlar , qətnamələr
 - d) qətnamələr, təlimatlar**
 - e) qərarlar, təlimatlar
61. Hansılar «Gömrük hüququ»nun prinsiplərinə aiddir
- a) sistemlilik
 - b) bazar qanunlarına əsaslanmaq
 - c) ardıcıl gömrük tənzimlənməsi
 - d) qanunçuluq, beynəlxalq sazişlərə riayət etmək**
 - e) beynəlxalq normalara riayət etmək, elmlilik
62. Normativ-hüquqi aktların içərisində üstün hesab edilir
- a) qanunlar**
 - b) AR Prezidentinin sərəncamları
 - c) Nazirlər Kabinetinin sərəncamları
 - d) nazirliklərin normativ aktları
 - e) Milli məclisin qərarları
63. AR «Əməliyyat axtarış fəaliyyəti haqqında» qanunu neçənci ildə qəbul edilib
- a) 1994
 - b) 1996
 - c) 1997
 - d) 1998
 - e) 1999**
64. Dövlət Gömrük Komitəsinə əməliyyat-axtarış üzrə səlahiyyəti kim verir?
- a) Dövlət Gömrük Komitəsi sədri
 - b) AR Prezidenti**
 - c) AR Baş Naziri
 - d) AR Milli Məclisi
 - e) Ədliyyə Nazirliyi

65.«AR idxal-ixrac Qaydaları» neçənci ildə qəbul edilib

- a) 1995
- b) 1997**
- c) 1999
- d) 1993
- e) 1995

66 «AR Gömrük Məcəlləsi» neçə bölmədən ibarətdir

- a) 15
- b) 21**
- c) 18
- d) 14
- e) 19

67. «AR Gömrük Məcəlləsi» neçə fəsildən ibarətdir?

- a) 77
- b) 41
- c) 58**
- d) 44
- e) 59

68.«AR Gömrük Məcəlləsi» neçə maddədən ibarətdir

- a) 365
- b) 469
- c) 334**
- d) 244
- e) 159

69. «AR Gömrük Məcəlləsi» nəyə qulluq edir?

- a) gömrük işinin təşkilati-hüquqi əsasını müəyyənləşdirir
- b) gömrük işinin iqtisadi əsasını müəyyənləşdirir
- c) gömrük işinin hüquqi əsasını müəyyənləşdirir
- d) gömrük işinin siyasi əsasını müəyyənləşdirir
- e) bütün bəndlər**

70. Aşağıdakılardan hansı gömrük hüququn mənbələri içərisində əsas hesab olunur

a) Mülki məcəllə

b) Azərbaycan Respublikasının Konstitusiyası

c) Antiinhisar qanunvericiliyi

d) Rəqabət məcəlləsi

e) Dövlət büdcəsi

71. Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının ən yüksək qüvvəyə malik hesab edilir?

a) qanunlar

b) prezidentin fərmanları

c) hökumətin qərarları

d) nazirliklərin normativ aktları

e) idarələrin normativ aktları

72. Ən geniş yayılmış hüquq forması aşağıdakılardan hansıdır?

a) məhkəmə presedenti

b) normativ məzmunlu müqavilə

c) konsolidasiya

d) normativ-hüquqi akt

e) hüquqi adət

73. Konstitusiyaya əsasən Azərbaycan Respublikasının milli pul vahidi hansıdır?

a) dollar

b) yevro

c) rubl

d) manat

e) təngə

74. Gömrük işinin strukturu neçə blokdən ibarətdir?

a) 13

b) 10

c) 12

d) 11

e) 14

75. Gömrük işi tənzimlənmə xüsusiyyətlərinə görə hüquq sahələrini əhatə edən neçə qrupa bölünür? (Ç)

a) 4

b) 5

c) 2

d) 3

e) 6

76. Gömrük işi sahəsində ictimai münasibətlər onun strukturuna görə neçə qrupdan ibarətdir?

a) 9

b) 15

c) 12

d) 8

e) 14

77. Gömrük işində tariflərin alınması ilə bağlı hansı hüquq normaları tətbiq edilir?

a) vergi , inzibati, valyuta

b) maliyyə, bank

c) gömrük, büdcə

d) A), B) bəndləri

e) A), B), C) bəndləri

78. «Gömrük hüququ» nəyi tənzimləyir?

a) gömrük əməliyyatlarını

b) gömrük işində yaranan münasibətləri

c) gömrük sahəsində qanunpozmaları

d) gömrük siyasətinin reallaşdırılmasını

e) gömrük orqanlarının fəaliyyətini

79. Hansılar AR Dövlət Gömrük Komitəsinin normativ aktlarına aid deyil?

a) təlimatlar

- b) metodtik tövsiyyələr
- c) sərəncamlar
- d) əmrlər
- e) qətnamələr**

80. Aşağıdakılardan hansı gömrük hüququnun mənbəyi deyil?

- a) Konstitusiya
- b) qanunlar
- c) Azərbaycan Respublikası Prezidentinin fərmanı
- d) Nazirlər Kabinetinin qərarları
- e) Bakı Baş Gömrük İdarəsinin qərarları**

81. Gömrük hüququn mənbəyi öz ifadəsini tapa bilməz?

- a) qanunlarda
- b) prezident fərmanlarında
- c) məhkəmə qətnamələrində**
- d) Nazirlər Kabinetinin qərarlarında
- e) nazirlikərin, dövlət komitələrinin və baş idarələrin təlimatlarında

82. Konstitusiyada qanunla müəyyən olunmaqla tam həcmdə və vaxtında ödənilməsi hər kəsin borcu hesab edilən nədir?

- a) hərbi xidmət
- b) maliyyə öhdəliyi
- c) xidmətlərə görə dövlət ödənişləri
- d) kamunal ödənişlər
- e) gömrük vergiləri və başqa dövlət ödənişləri**

83. Konstitusiyaya əsasən Azərbaycan Respublikasında...?

- a) dövlət mülkiyyətinə üstünlük verilir
- b) xüsusi mülkiyyətə üstünlük verilir
- c) heç bir mülkiyyət növünə üstünlük verilmir**
- d) kollektiv mülkiyyətə üstünlük verilir
- e) səhmdar mülkiyyətinə üstünlük verilir

84. Konstitusiyaya əsasən hər kəsin mülkiyyətində...?

- a) daşınmaz əmlak ola bilər
- b) daşınar əmlak ola bilər
- c) mənzil ola bilər
- d) daşınar və daşınmaz əmlak ola bilər**
- e) avtomobil ola bilər

85. Konstitusiyaya əsasən heç kəs...?

- a) prezidentin fərmanı olmadan mülkiyyətindən məhrum edilə bilməz
- b) məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz**
- c) Milli Məclisin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
- d) prokurorun sanksiyası olmadan mülkiyyətindən məhrum edilə bilməz
- e) İcra hakiminin əmri olmadan mülkiyyətindən məhrum edilə bilməz

86 Azərbaycan Respublikasının hökuməti dedikdə aşağıdakı orqan nəzərdə tutulur?

- a) Azərbaycan Respublikasının Milli Məclisi
- b) Azərbaycan Respublikasının Prezidenti
- c) Azərbaycan Respublikasının Mərkəzi Bankı
- d) Azərbaycan Respublikasının Nazirlər Kabineti**
- e) Azərbaycan Respublikasının Ali Məhkəməsi

87. «AR Gömrük Məcəlləsi» nəyi müəyyən edir?

- a) gömrük işinin iqtisadi əsasını
- b) gömrük işinin təşkilati əsasını
- c) gömrük işinin hüquqi əsasını
- d) A), B) bəndləri
- e) A), B), C) bəndləri**

88. Gömrük sisteminin anlayışı nədir?

- a) Dövlət orqanlarının gömrük qanunvericiliyi normaları, o cümlədən normativ hüquqi aktlar ilə tənzimlənən strukturdur
- b) Gömrük siyasətini həyata keçirən dövlət və digər icra strukturları onların praktiki fəaliyyət formalarıdır**

- c) Gömrük siyasətini həyata keçirən gömrük orqanlarında dövlət ilə tənzimlənməsi
- d) Gömrük orqanlarının gömrük keçirdiyi fəaliyyət formaları
- e) Gömrük orqanlarının gömrük qaydalarının pozulmasına qarşı mübarizənin praktiki formaları

89. Gömrük sərhəddi anlayışı dedikdə nə başa düşülür?

- a) Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudları, sərhəd boyu zonalar və yaşayış məntəqələrinin perimetirləridir
- b) Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudları, həmçinin sərbəst gömrük zonalarının və sərbəst anbarların perimetirləri**
- c) Azərbaycan Respublikasının quru ərazisi, su sahələri, anbarlar, yollar və gömrük postlarının perimetirləridir
- d) Azərbaycan Respublikasının quru və su sahələrinin hüdudlarının perimetirləridir
- e) Gömrük nəzarəti və rəsmiləşdirilməsinin həyata keçirildiyi ərazi

90. Gömrük orqanları hansı orqanlardır?

- a) Gömrük strukturlarında konstitusiyanı həyata keçirən orqanlardır
- b) Gömrük işini bilavasitə həyata keçirən icra hakimiyyəti, hüquq – mühafizə orqanıdır**
- c) Gömrük postlarında malların keçirilməsini tənzimləyən orqanlardır
- d) Gömrük “Məcəlləsi” və “gömrük tarifi haqqında” qanunlar əsasında gömrük işini tənzimləyən orqanlardır
- e) Gömrük orqanlarında dövlət xidmətinin təşkil edilməsini həyata keçirən orqandır

91. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nə vaxt və hansı Fərmanla yaradılıb?

- a) 30 dekabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidentinin 561 sayılı Fərmanı ilə
- b) 30 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 561 sayılı Fərmanı ilə**

- c) 20 yanvar 1991-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 562 sayılı Fərmanı ilə
- d) 10 dekabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 563 sayılı Fərmanı ilə
- e) 30 yanvar 1995-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 568 sayılı Fərmanı ilə

92. Fərdi hüquqi aktlar nədir?

- a) Milli Məclisin qərarları
- b) Gömrük Komitəsinin, yerli gömrük orqanlarının verdiyi əmrləri**
- c) Nazirlər Kabinetinin qərarları
- d) Prezidentin, Baş nazirin və gömrük Komitəsinin əmrləri B
- e) Məhkəmələrin çıxardığı qərarlar

93. qanunvericiliyinə əsasən vətəndaşların hüquqları hansılardır?

- a) vergiləri ödəməyə məcbur edilə bilməz
- b) zorla işlədilə və əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz**
- c) hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmr i ilə əlaqədar işlədilə bilməz
- d) məhkəmə qərarı əsasında məcburi əməyə cəlb edilə bilməz
- e) fəvqəladə vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürülə bilməz

94. Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi hansılar qadağan edilmir?

- a) avro
- b) dollar
- c) manat**
- d) lirə
- e) rubl

95. Azərbaycan Respublikasının Mərkəzi Bankı nə cayıdır?

- a) kommərsiya bankı
- b) mərkəzi dövlət orqanı**

- c) təsərrüfat subyekti
- d) parlamentin orqanı
- e) mərkəzi icra orqanı

96. Gömrük hüququn mənbəyi öz ifadəsini tapa bilməz?

- a) qanunlarda
- b) prezident fərmanlarında
- c) məhkəmə qətnamələrində**
- d) Nazirlər Kabinetinin qərarlarında
- e) nazirlikərin, dövlət komitələrinin və baş idarələrin təlimatlarında

97. Aşağıdakılardan hansı gömrük hüququnun mənbəyidir

- a) Konstitusiya qüvvəli aktlar
- b) Nazirlər Kabinetinin əmrləri
- c) AR Prezidentinin əmrləri
- d) qanunlar, Nazirlər Kabinetinin qərarları, AR Prezidentinin fərmanı**
- e) Bakı Baş Gömrük İdarəsinin qərarları

98. AR Dövlət Gömrük Komitəsinin Mərkəzi aparatı hansı tarixdə yaranıb?

- a) 2000-10-30
- b) 1992-11-30
- c) 1999-12-30**
- d) 1998-09-30
- e) 2001-10-30

99. Gömrük orqanlarında xidmət haqqında Əsasnaməyə əsasən vəzifəli şəxsin neçə hüququ var?

- a) 14
- b) 15
- c) 10
- d) 13**
- e) 16

100. YGB-nin neçə qrafası var?

- a) 37

- b) 45
- c) 42
- d) 58
- e) 36

101. Gömrük tarif dərəcələrini kim müəyyən edir?

- a) AR Milli Məclisi
- b) AR Dövlət Gömrük Komitəsinin
- c) AR Prezidenti
- d) AR Maliyyə Nazirliyi
- e) **AR Nazirlər Kabineti**

102. Aşağıdakılardan hansı gömrük hüququnun prinsipi deyil?

- a) qanunçuluq
- b) demokratiklik
- c) **humanizm**
- d) əhatəli və aydın gömrük tənzimlənməsi
- e) gömrük hüququnun vasitə və alətlərinin səmərəli təminatı

103. Hüquqi tənzimləmə necə xarakterizə oluna bilər?

- a) dövlətin idarəetmə mexanizminin əsasıdır
- b) yalnız bir sahədə həyata keçirilən tədbirlərdir
- c) iqtisadi sistemin fəaliyyətinin stimullaşdırılması sistemidir
- d) **ictimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemidir**
- e) iqtisadiyyatın mühafizə olunmasıdır

104. Gömrük hüququ?

- a) istehsal proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunların
- b) bölgü proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunlardır
- c) **beynəlxalq münasibətlər proseslərində baş verən ictimai münasibətləri**

d) mübadilə proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq

e) istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq

105. Neoinstitusionalizm nəzəriyyəsi baxımından «Gömrük hüququ» hansı hüquq sahəsinin xüsusi bir istiqaməti hesab edilir?

a) “Cinayət hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir

b) “Ailə hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir

c) “İnzibati hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir

d) “Mülki hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir

e) “Beynəlxalq hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir

106. “İqtisadi hüquq” sahəsində ilkin tədqiqatlar kimə məxsusdur?

a) Smitə

b) C.M. Keynsə

c) Marşala

d) D. Rikardoya

e) R.A. Poznerə

107. Gömrük hüququnun tədqiqi zamanı “davranış hipotezi”nin mənbəyi kimi iqtisadiyyatın əsas götürülməsi fikri kimə məxsusdur?

a) L.A. Kornauzerə

b) C.M. Keynsə

c) R.A. Poznerə

d) P. L. Samuelsona

e) R.S. Kouza

108. Gömrük hüququnun əsas məqsədlərindən deyil?

a) Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşdırılması üçün maliyyə təminatı yaratmaq

b) gömrük işinin inkişafını və təkmilləşdirilməsini təmin etmək üçün, gömrük və

c) gömrük siyasətinin həyata keçirilməsi üçün optimal və daha çox demokratik

- d) ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qanuni təminatı məqsədilə
- e) Azərbaycan Respublikasının sosial-iqtisadi üstünlüklərini və maraqlarını

109. Gömrük hüququ nədən ibarətdir

- a) istehsalda tətbiq edilən qanunların toplusudur
- b) bölgü proseslərində tətbiq edilən qanunlardır
- c) beynəlxalq münasibətlərdə tətbiq edilən hüquq normalarının məcmusudur**
- d) mübadilə proseslərində tətbiq edilən hüquq normalarıdır
- e) istehlak proseslərində tətbiq edilən hüquq normalarının məcmusudur

110 «Gömrük hüququ» hansı hüquq sahəsinin xüsusi bir istiqaməti hesab edilir

- a) “Cinayət hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
- b) Ailə hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
- c) Inzibati hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
- d) Mülki hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir**
- e) Beynəlxalq hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir

111 Hansılar gömrük hüququnun əsas məqsədlərindən deyil?

- a) gömrük işinin inkişafını və təkmilləşdirilməsini təmin etmək üçün səmərəli fəaliyyət şəraiti yaratmaq
- b) səmərəli işləyən gömrük sistemi yaratmaq
- c) gömrük qanunvericiliyində nəzərdə tutulan sabit hüquqi təminat yaratmaq
- d) dövlət büdcəsinin artımına maliyyə təminatı yaratmaq
- e) ilk üç bənd**

112. Aşağıdakılardan hansı gömrük hüququnun prinsipləri sayılır?

- a) qanunçuluq
- b) demokratiklik
- c) əhatəli və aydın gömrük tənzimlənməsi
- d) humanizm
- e) ilk üç bənd**

113. Aşağıdakılardan hansı iqtisadi hüquqa aiddir?

- a) sahibkarlıq hüququ
- b) gömrük hüququ
- c) maliyyə hüququ
- d) vergi hüququ
- e) bütün bəndlər**

114. Gömrük hüquq münasibətləri hansı münasibətlərə aiddir?

- a) hüquq normaları ilə tənzimlənən ictimai münasibətlər**
- b) iqtisadi münasibətlər
- c) iqtisadi-hüquqi münasibətlər
- d) inzibati münasibətlər
- e) ictimai münasibətlərə

115. AR Dövlət Gömrük Komitəsinin Əsasnaməsi hansı tarixdə qəbul edilib?

- a) 2002-11-25
- b) 1999-12-10
- c) 1997-12-30
- d) 1998-10-27**
- e) 2001-08-23

116. «Gömrük Məcəlləsinə» görə gömrük qaydalarının pozulmasının neçə növü var?

- a) 40**
- b) 47
- c) 30
- d) 33
- e) 42

117. Bunlardan hansı gömrük rejiminin 2-ci qrupuna aid deyil?

- a) malların emalı
- b) sərbəst gömrük zonası
- c) təkrar idxal**
- d) tranzit
- e) müvəqqəti ixrac

118 YGB-nin neçə bloku var?

- a) 7
- b) 5
- c) 4
- d) 8
- e) 6**

119 Hansı xarakterli gömrük hüquq münasibətləri mövcud deyil?

- a) icazə
- b) istiqamətləndirici**
- c) qadağan
- d) öhdəlik
- e) icazə-öhdəlik

120. Hansılar AR Dövlət Gömrük Komitəsinin normativ aktlarına aid deyil?

- a) təlimatlar
- b) metodik tövsiyələr
- c) əmrlər
- d) sərəncamlar
- e) qətnamələr**

121. Bunlardan hansı gömrük rejiminin 1-ci qrupuna aid deyil?

- a) sərbəst dövriyyə üçün buraxılış
- b) sərbəst anbar**
- c) təkrar idxal
- d) təkrar ixrac
- e) ixrac

122. “İqtisadiyyat və hüquq” (Economy and Law) kontekstində “hüquq” necə xarakterizə olunur?

- a) institusionalizmin əsas istiqamətlərindən biri kimi**
- b) klassizmin əsas istiqamətlərindən biri kimi
- c) keynsçiliyin əsas istiqamətlərindən biri kimi
- d) liberalizmin əsas istiqamətlərindən biri kimi

- e) marksizmin əsas istiqamətlərindən biri kimi
123. “Gömrük hüququ” sahəsində fundamental tədqiqatların əlaqəsi yoxdur?
- a) iqtisadi nəzəriyyə ilə
 - b) mülki hüquq nəzəriyyəsi ilə
 - c) psixologiya nəzəriyyəsi ilə**
 - d) institusional iqtisadiyyatla
 - e) transaksiya xərcləri nəzəriyyəsi ilə
124. «Gömrük tarifi haqqında» AR Qanunu neçənci ildə qəbul edilib?
- a) 2000
 - b) 1995**
 - c) 1997
 - d) 1998
 - e) 2001
125. «Gömrük tarifi haqqında» AR Qanununun neçə fəsildən ibarətdir?
- a) 5
 - b) 7**
 - c) 4
 - d) 11
 - e) 9
126. Gömrük proseslərinin hüquqi tənzimləməsindən çox istifadə edilən mexanizm hansıdır
- a) güzəştlərin verilməsi
 - b) fəaliyyət sərbəstliyinin verilməsi
 - c) cəza tədbirlərinin görülməsi**
 - d) departasiya
 - e) hüquqi statusun dəyişdirilməsi
127. Gömrük proseslərində hüququn iqtisadi funksiyası nədən ibarətdir?
- a) siyasi münasibətlərdəki rolu ilə əlaqədardır
 - b) ictimai münasibətlərdəki rolu ilə əlaqədardır
 - c) sosial münasibətlərdəki rolu ilə əlaqədardır

d) iqtisadi münasibətlərdəki rolu iləlaqədardır

e) mədəni münasibətlərdəki rolu iləlaqədardır

128. Gömrük proseslərinin hüquqi tənzimlənməsi necə xarakterizə olunur?

a) insanların davranışlarına parlamentin tənzimləyici təsirinin nəticəsidir

b) insanların davranışlarına prezidentin tənzimləyici təsirinin nəticəsidir

c) insanların davranışlarına normativ aktların tənzimləyici təsirinin nəticəsidir

d) insanların davranışlarına məhkəmənin tənzimləyici təsirinin nəticəsidir

e) insanların davranışlarına prokurorluğun tənzimləyici təsirinin nəticəsidir

129. Gömrük proseslərinin hüquqi tənzimlənməsində dispozitiv metodlar nəyi bildirir

a) hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin məcburiliyi

b) hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin sərbəstliyi

c) hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin məhdudluğu

d) hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin zəruriliyi

e) hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin alternativi

130. Gömrük proseslərinin hüquqi tənzimlənməsində imperativ metodlar nəyi bildirir

a) məcburetmə və zor tətbiq etmə üsulları

b) məcburetmə və güzəşt üsulları

c) məcburetmə və səlahiyyətvermə üsulları

d) məcburetmə və qadağanetmə üsulları

e) məcburetmə və göstəriş üsulları

131. Gömrük proseslərinin hüquqi tənzimlənməsində xüsusi metodlar hansılardır

a) imperativ və direktiv metodlar

b) imperativ və dispozitiv metodlar

c) dispozitiv və dolaylı metodlar

d) imperativ və birbaşa metodlar

e) iselektiv və dispozitiv metodlar

132. Gömrük hüququnun ilkin rüşeymləri harada formalaşmışdır?

- a) Sovet hüququnda
- b) Yəhudi hüququnda
- c) İslam hüququnda
- d) Roma hüququnda**
- e) Xristian hüququnda

133. «Gömrük tarifi haqqında» AR Qanunun strukturu?

- a) 5 fəsil 27 maddə
- b) 7 fəsil 37 maddə**
- c) 4 fəsil 35 maddə
- d) 11 fəsil 39 maddə
- e) 9 fəsil 31 maddə

134. 1995-ci ildə hansı qanunu qəbul edilib?

- a) «Gömrük rüsumları haqqında» AR Qanunu
- b) «Gömrük tarifi haqqında» AR Qanunu**
- c) AR «Gömrük Məcəlləsi»
- d) «Gömrük rejimləri haqqında» AR Qanunu
- e) «Gömrük rəsmiləşdirilməsi» AR Qanunu

135. Gömrük hüquq münasibətləri hansı münasibətlərə aiddir?

- a) iqtisadi münasibətlər
- b) hüquqi münasibətlər**
- c) iqtisadi-hüquqi münasibətlər
- d) iqtisadi-hüquqi münasibətlər
- e) inzibati münasibətlər

136. Gömrük hüququ'nun hansı nəzəriyyə ilə əlaqəsi yoxdur?

- a) Keyns nəzəriyyəsi
- b) mülki hüquq nəzəriyyəsi
- c) psixologiya nəzəriyyəsi**
- d) neoinstitusionalizm
- e) iqtisadi nəzəriyyə ilə

137. Gömrük proseslərinin hüquqi tənzimlənməsinin subyektini kimə çıxış edir?

- a) iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi şəxslər
- b) iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslər?**
dövlətin iqtisadi institutları
- c) iqtisadi fəaliyyətlə məşğul olan bütün fiziki şəxslər
- d) iqtisadi fəaliyyətlə məşğul olan dövlətin iqtisadi institutları
- e) iqtisadi fəaliyyətlə məşğul olan bütün sahibkarlar

138. Gömrük hüquq münasibətləri əsasən hansı xarakterli olur?

- a) icazə
- b) öhdəlik
- c) qadağan
- d) heç biri
- e) hamısı**

139. AR Dövlət Gömrük Komitəsinin Əsasnaməsi neçənci ildə qəbul edilib?

- a) 2002
- b) 1999
- c) 1997
- d) 1998**
- e) 2001

140. Gömrük hüququnun əsas məqsədlərindən deyil?

- a) Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşdırılması üçün maliyyə təminatı yaratmaq**
- b) gömrük işinin inkişafını və təkmilləşdirilməsini təmin etmək üçün, gömrük və
- c) gömrük siyasətinin həyata keçirilməsi üçün optimal və daha çox demokratik
- d) ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qanuni təminatı məqsədilə]
- e) Azərbaycan Respublikasının sosial-iqtisadi üstünlüklərini və maraqlarını

141 «Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatları» barədə normativ akt haqan qəbul edilib?

- a) 1999-12-30**

- b) 1999-11-23
- c) 1995-12-10
- d) 1998-06-21
- e) 1998-05-27

142 «Dövlət Gömrük Komitəsinin sistemində daxil olan gömrük orqanları və təşkilatları» barədə normativ akt kim tərəfindən qəbul edib?

- a) AR Milli Məclisin sədri
- b) AR Nazirlər Kabineti
- c) AR Baş Naziri
- d) AR Prezidenti**
- e) Dövlət Gömrük Komitəsinin sədri

143 Dövlət Gömrük Komitəsinin sədri vəzifəyəkim tərəfindən təyin edilir?

- a) AR Milli Məclisin sədri
- b) AR Nazirlər Kabineti
- c) AR Baş Naziri
- d) AR Prezidenti**
- e) Dövlət Gömrük Komitəsinin sədri

144 Qanunvericiliyəəsasən Dövlət Gömrük Komitəsinin sədri neçə səlahiyyətə malikdir?

- a) 12
- b) 21
- c) 15
- d) 11**
- e) 19

145 Gömrük orqanının vəzifəli şəxsinin hüququ hansı normativ akta əsasən verilib?

- a) AR Konstitusiyası
- b) AR Gömrük Məcəlləsi
- c) AR Prezidentinin fərmanı

d) AR Nazirlər Kabinetinin qərarı

e) Gömrük Komitəsinin sədri

146 Qanunvericiliyə əsasən gömrük orqanının vəzifəli şəxsinin neçə vəzifəsi var?

a) 12

b) 10

c) 7

d) 6

e) 9

147. AR Dövlət Gömrük Komitəsinin Mərkəzi aparatı hansı tarixdə yaranıb?

a) 2000-10-30

b) 1992-11-30

c) 1999-12-30

d) 1998-09-30

e) 2001-10-30

148. Gömrük işini həyata keçirən yerli orqanın Əsasnaməsi kim tərəfindən təsdiq edilir

a) AR Milli Məclisi

b) AR Nazirlər Kabineti

c) AR Baş Naziri

d) AR Prezidenti

e) Dövlət Gömrük Komitəsinin sədri

149. Daşıyıcı dedikdə nə başa düşülür?

a) Malları keçirən şəxs və malların mülkiyyətçisi

b) Müəyyən haqq almaqla mallara dair gömrük rəsmiləşdirilməsini həyata keçirən şəxs

c) Gömrük rəsmiləşdirilməsi məqsədilə malları və nəqliyyat vasitələrini bəyan edən, təqdim edən, göstərən hüquqi şəxs

d) Faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs

e) Xüsusi səlahiyyətli gömrük işçisi

150. AR Dövlət Gömrük Komitəsi haçan yaradılıb?

- a) 0.10.1993
- b) 1992-11-30
- c) 1992-12-30**
- d) 1993-09-30
- e) 1992-10-30

151 Gömrük proseslərində ƏDV hansı sənədə əsasən tətbiq edilir?

- a) Gömrük Məcəlləsi
- b) Əlavə dəyər haqqında» AR Qanunu
- c) « Gömrük tarifi haqqında» AR Qanunu
- d) Vergi Məcəlləsi**
- e) Mülki Məcəllə

152 «Xüsusi razılıq tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» normativ aktı kim qəbul edib?

- a) AR Milli Məclisin sədri
- b) AR Nazirlər Kabineti
- c) AR Baş Naziri
- d) AR Prezidenti**
- e) Dövlət Gömrük Komitəsinin sədri

153 «Xüsusi razılıq tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» normativ akt haçan qəbul edilib?

- a) 1997-10-04**
- b) 1999-11-23
- c) 1996-06-22
- d) 1998-09-21
- e) 1995-11-15

154 Gömrük işi sahəsində D.G.K. hansı normativ aktlar verə bilər?

- a) 1)Qərarlar; 2)Sərəncamlar; 3)Göstərişlər; 4)Fərdi aktlar; 5)Tövsiyyələr;
- b) 1)Əmr və sərəncamlar; 2)Təlimatlar; 3)Ümumi və müvəqqəti qaydalar;**
- 4)Metodiki tövsiyyələr 5)Göstərişlər;**

- c) 1)Əmr və sərəncamlar; 2)Tövsiyyələr; 3)Hüquqi aktlar; 4)Nizamnamələr; 5)Qaydal
- d) 1)Məcəllələr; 2)Sərəncamlar; 3)Aktlar; 4)Əmrlər; 5)Qaydalar;
- e) 1)Tövsiyyələr; 2)Nizamnamələr; 3)Əmrlər; 4)Qaydalar; 5)Sərəncamlar

155 Gömrük hüququnun mənbələri hansılardır?

- a) Nazirlər kabinetini tərəfindən verilən hüquqi normalar toplusudur
- b) Dövlət idarəetmə orqanları tərəfindən verilən hüquqi normalar toplusudur**
- c) Milli Məclis tərəfindən verilən normalarıdır
- d) Prezident tərəfindən verilən hüquq normalarıdır
- e) Qeyri-hökumət orqanları tərəfindən qəbul edilən qərarlar

156 Gömrük mənbələrinə aşağıdakı sütunlardan hansı aiddir?

- a) 1)Aktlar; 2)Sərəncamlar; 3)Göstərişlər; 4)Adətlər;
- b) 1)Konstitusiya; 2)Qanunlar; 3)Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, habelə Nazirlər Kabinetinin sərəncam və qərarları; 4)Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktları;**
- c) 1)onstitusiya; 2)Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktları; 3)Məcəllələr; 4)Gömrük Məcəlləsi;
- d) 1)Konstitusiya; 2)Mülki Məcəllə; 3)Gömrük Məcəlləsi; 4)Vergi Məcəlləsi;
- e) 1)Müasir Qanunlar; 2)Tarixi sənədlər; 3)Adətlər; 4)Məcəllələr;

157 Gömrük ödəmələri hansı vəsaitdir?

- a) Mal və nəqliyyat vasitələri üçün vergi orqanlarının aldığı pul vəsaitləridir
- b) Mal və nəqliyyat vasitələrini keçirən şəxslərdən gömrük orqanı işçilərinin aldığı pul vəsaitləridir**
- c) Fiziki şəxslərdən alınan xüsusi vergi pul vəsaitləridir
- d) Yalnız nəqliyyat vasitələri üçün alınan pul vəsaitləridir
- e) Xüsusi (lisenziya) tələb edən mallar üçün fiziki və hüquqi şəxslər üçün alınan pul vəsaitləridir

158 Sadələşdirilmiş qaydada gömrük nəzarəti nə vaxt tətbiq olunur?

- a) Fiziki şəxslər qismən ya tamamilə gömrük nəzarəti formalarının müəyyən növündən azad edilir
- b) Fiziki şəxslər tərəfindən keçirilən mal və nəqliyyat vasitələrinin, “sərbəst dövriyyə üçün buraxılış”, “ixrac” və “müvəqqəti idxal (ixrac)” kimi gömrük rejimi zamanı tətbiq olunur**
- c) Xüsusi yazılı blankalardan istifadə etməklə fiziki şəxslərdən malların keçirilməsi zamanı tətbiq olunur
- d) Ancaq gəmilərin getməsi zamanı mal və nəqliyyat vasitələrindən və fiziki şəxslərdən alınan vergilərin sadələşdirilmiş formasıdır
- e) Fiziki şəxslər tərəfindən keçirilən mal və nəqliyyat vasitələrinin “tranzit”, “sərbəst anbar”, “gömrük ərazisində emal” kimi rejimlər altına düşdükdə tətbiq olunur

159 Gömrük öhdəliyinin yerinə yetirilməsi başqa şəxsin üzərinə qoyula bilərmi?

- a) bəli;
- b) xeyir;**
- c) ümumi təsərrüfatı birgə idarə edən yaxın qohumların üzərinə qoyula bilər;
- d) yalnız arvadın üzərinə qoyula bilər;
- e) qonşuların.

160 Hansı fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər?

- a) fərdi sahibkarlar;
- b) . rezident və qeyri-rezident fiziki şəxslər;**
- c) pensiyaçıları;
- d) əcnəbilər;
- e) işləyən fiziki şəxslər.

161 Fiziki şəxslər kimlərdir?

- a) Azərbaycan Respublikasının vətəndaşı;
- b) Azərbaycan Respublikasının vətəndaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;**
- c) hüquqi şəxs olmayan istənilən şəxs;
- d) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;

e) vətəndaşlığı olmayan olmayan istənilən şəxs;

162 Dövlət vergi orqanlarına hansılar aiddir?

a) Vergilər və Maliyyə Nazirliyi;

b) Vergilər Nazirliyi və bilavasitə ona tabe olan vergi orqanları;

c) Vergilər Nazirliyi və Gömrük Komitəsi;

d) Vergilər Nazirliyi və bələdiyyələrin uyğun vergi idarələri;

e) Vergilər və İqtisadi İnkişaf Nazirliyi.

163 Hansı halda vergi ödəyicisinin əmlakı siyahıya alına bilər?

a) vergi öhdəliyi gəsdən yerinə yetirilmədikdə;

b) vergi öhdəliyi qanunla müəyyən olunmuş müddətdə yerinə yetirilmədikdə;

c) məhkəmənin uyğun qərarı olduqda;

d) Nazirlər Kabinetinin qərarı olduqda;

e) vergi öhdəliyi üzrə borc şərti maliyyə vahidinin min mislindən çox olduqda.

164. Gömrük agentindən fərqli vergi agentini kimdir?

a) verginin birbaşa və dolaylı olmasından asılı olmayaraq, vergini dövlətə köçürməyə məsuliyyət daşıyan şəxsdir;

b) Müvafiq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir;

c) öz vəsaitləri hesabına üzərinə vergi ödəmək öhdəliyi qoyulmuş şəxsdir;

d) vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi ödəyicisindən tutmağa və dövlətin tələbatlarına uyğun olaraq xərcləyən şəxsdir;

e) köçürməyə məsuliyyət daşıyan şəxsdir.

165 Neçənci ildə «Dövlət Gömrük Komitəsinin sistemində daxil olan gömrük orqanları və təşkilatları» barədə normativ akt qəbul edilib?

a) 1991

- b) **1999**
- c) 1997
- d) 1998
- e) 1995

166. Hansı normativ aktaəsasən gömrük orqanının vəzifəli şəxsinə səlahiyyətlər verilib

- a) **AR Nazirlər Kabinetin qərarı**
- b) AR Gömrük Məcəlləsi
- c) AR Prezidentinin fərmanı
- d) AR Konstitusiyası
- e) Gömrük Komitəsinin qərarı

167. AR Dövlət Gömrük Komitəsi neçənci ildə yaradılıb?

- a) **1992**
- b) 1993
- c) 1991
- d) 1994
- e) 1990

168. Hansı qanuna əsasən gömrük proseslərində ƏDV tətbiq edilir?

- a) **AR Vergi Məcəlləsi**
- b) «Əlavə dəyər haqqında» AR Qanunu
- c) «Gömrük tarifi haqqında» AR Qanunu
- d) AR Gömrük Məcəlləsi
- e) AR Mülki Məcəlləsi

169. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına aid deyil

- a) ali icra hakimiyyəti orqanı
- b) **yerli özünüidarəetmə orqanı**
- c) yuxarı icra hakimiyyəti orqanı
- d) mərkəzi icra hakimiyyəti orqanı

e) yerli icra hakimiyyəti orqanı

170 AR Dövlət Gömrük Komitəsinin Əsasnaməsi hansı tarixdə qəbul edilib?

a) 2002-11-25

b) 1999-12-10

c) 1997-12-30

d) 1998-10-27

e) 2001-08-23

171 «Gömrük tarifi haqqında» AR Qanunu neçənci ildə qəbul edilib?

a) 2000

b) 1995

c) 1997

d) 1998

e) 2001

172 «Gömrük tarifi haqqında» AR Qanunun neçə fəsildən ibarətdir?

a) 5

b) 7

c) 4

d) 11

e) 9

173 «Gömrük tarifi haqqında» AR Qanunu neçə maddədən ibarətdir?

a) 45

b) 37

c) 24

d) 31

e) 29

174 «Gömrük tarifi haqqında» AR Qanuna əsasən neçə növ gömrük rüsumum tətbiq edilir?

a) 4

b) 3

c) 2

d) 5

e) 1

175 «Gömrük tarifi haqqında» AR Qanununa əsasən mövsümü rüsumların qüvvədə olduğu müddət ildə neçə ay ola bilər?

a) 4

b) 6

c) 2

d) 5

e) 3

176 «Gömrük tarifi haqqında» AR Qanununa əsasən müvəqqəti olaraq neçə növ xüsusi rüsum tətbiq edilə bilər?

a) 4

b) 6

c) 2

d) 5

e) 3

177 Gömrük işi sahəsindəki aşağıdakı ictimai münasibət forması yoxdur?

a) gömrük rejiminin statusunu xarakterizə edən münasibətlər

b) gömrük orqanlarının strukturunun təkmilləşdirilməsi ilə bağlı münasibətlər

c) gömrük-tarif tənzimlənməsi sahəsindəki münasibətlər

d) gömrük nəzarəti sahəsindəki münasibətlər

e) gömrük ödənişlərinin toplanması sahəsindəki münasibətlər

178 Gömrük hüququnun sisteminə daxildir?

a) xüsusi və fərdi hissə

b) ümumi və xüsusi hissə

c) əsas və əlavə hissə

d) məcəllə və qanun hissə

e) konstitusion və qanunvericilik hissə

179 Aşağıdakılardan hansı gömrük hüququnun mənbəyi deyil?

- a) Konstitusiya
- b) qanunlar
- c) Azərbaycan Respublikası Prezidentinin fərmanı
- d) Nazirlər Kabinetinin qərarları
- e) Bakı Baş Gömrük İdarəsinin qərarları**

180 Azərbaycan Respublikasının gömrük orqnları dövlət idarəetmə siseminə daxil olan...?

- a) əlaqələndirici hakimiyyəti orqanıdır
- b) qanunverici hakimiyyəti orqanıdır
- c) məhkəmə hakimiyyəti orqanıdır
- d) yerli hakimiyyəti orqanıdır
- e) icra hakimiyyəti orqanıdır**

181 İqtisadiyyatın tənzimlənməsi ilə bağlı olan başlıca problemlərdən biri hesab edilir?

- a) dövlətin gömrük proseslərinə müdaxiləsinin optimal nisbəti və hüdudunun**
- b) dövlətin iqtisadiyyata müdaxiləsinin liberallaşdırılması
- c) dövlətin iqtisadiyyata müdaxilə etməməsi
- d) dövlətin iqtisadiyyata müdaxiləsində beynəlxalq iqtisadi inteqrasiya
- e) qiymətlərin səviyyəsinin tənzimlənməsi

182 Gömrük işində tariflərin alınması ilə bağlı hansı hüquq normaları tətbiq edilir?

- a) vergi , inzibati, valyuta
- b) maliyyə, bank
- c) gömrük, büdcə
- d) vergi.inzibati.valyuta.maliyyə.bank**
- e) hamisi

183 Dövlət Gömrük Komitəsi aşağıdakı məqsədlə yaradılır?

- a) dövlət büdcəsinin formalaşdırılması məqsədilə
- b) dövlət formasının qorunub saxlanması məqsədilə

c) səlahiyyətləri daxilində dövlət idarəçiliyinin həyata keçirilməsi məqsədilə

d) dövlətin siyasi sisteminin formalaşdırılması məqsədilə

e) dövlət mülkiyyətinin şzəlləşdirilməsi məqsədilə

184 Azərbaycan Respublikasının hökuməti səlahiyyətlərini kimicra edir

a) Azərbaycan Respublikasının Milli Məclisi

b) Azərbaycan Respublikasının Prezidenti

c) Azərbaycan Respublikasının Mərkəzi Bankı

d) Azərbaycan Respublikasının Nazirlər Kabineti

e) Azərbaycan Respublikasının Ali Məhkəməsi

185 DGK-si hansı məqsədilə yaradılır

a) dövlət büdcəsinin formalaşdırılması məqsədilə

b) dövlət formasının qorunub saxlanması məqsədilə

c) dövlət idarəçiliyinin həyata keçirilməsi məqsədilə

d) dövlətin siyasi sisteminin formalaşdırılması məqsədilə

e) dövlət mülkiyyətinin şzəlləşdirilməsi məqsədilə

186 DGK-in səlahiyyəti nə ilə məhdudlaşır?

a) yerləşdiyi ərazi ilə

b) hakimiyyət qolu ilə

c) təsərrüfat fəaliyyəti ilə

d) aid olduğu sahə ilə

e) iqtisadi struktur ilə

187 Yerli icra hakimiyyəti orqanı hesab edilir

a) Milli Məclis

b) Naxçıvan MR Nazirlər Kabineti

c) İqtisad Məhkəməsi

d) Bakı ş.İcra Hakimiyyəti

e) Abşeron rayon bələdiyyəsi

188 Yuxarı icra hakimiyyəti orqanı hesab edilir?

a) Azərbaycan Respublikasının Parlamenti

- b) Azərbaycan Respublikasının Prezidenti
- c) Azərbaycan Respublikasının Ali Məhkəməsi
- d) Azərbaycan Respublikasının Nazirlər Kabineti**
- e) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

189 Ali icra hakimiyyəti orqanı hesab edilir?

- a) Azərbaycan Respublikasının Parlamenti
- b) Azərbaycan Respublikasının Hökuməti
- c) Azərbaycan Respublikasının Nazirlər Kabineti
- d) Azərbaycan Respublikasının Prezidenti**
- e) Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi

190 DGK-si hansı icra hakimiyyəti orqanı hesab edilir

- a) ali
- b) yuxarı
- c) mərkəzi**
- d) yerli icra hakimiyyəti
- e) bələdiyyə orqanı

191 Hansı dövlət qurumları mərkəzi icra hakimiyyəti orqanı hesab edilir

- a) Prezident
- b) Nazirlər Kabineti
- c) nazirliklər və dövlət komitələri**
- d) yerli icra hakimiyyətləri
- e) bələdiyyə orqanları

192 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi hansı fəaliyyətləri həyata keçirmir

- a) icraedici
- b) icraedici-sərəncamverici
- c) sərəncamverici-tənzimləyici
- d) məhkəmə nəzarəti
- e) ilk üç bənd**

193 Aşağıdakılardan hansı gömrük hüquq norması formalaşdırma bilər?

- a) Azərbaycan Respublikasının Milli Məclisi
- b) Azərbaycan Respublikasının Prezidenti
- c) Azərbaycan Respublikasının Nazirlər Kabineti
- d) Azərbaycan Respublikasının Baş Praturoru
- e) **ilk üç bənd**

194 Dövlət Gömrük Komitəsi yaradılmasında başlıca məqsəd

- a) dövlət büdcəsinin formalaşdırılması
- b) dövlət formasının qorunub saxlanması məqsədilə
- c) **gömrük siyasətinin həyata keçirilməsi**
- d) iqtisadi siyasətinin həyata keçirilməsi
- e) dövlət mülkiyyətinin qorunması

195 Neçənci ildə AR Dövlət Gömrük Komitəsi in Əsasnaməsi qəbul edilib?

- a) **1998**
- b) 1995
- c) 1997
- d) 1999
- e) 2000

196 Hansı qanuna əsasən gömrük orqanları hüquq-mühafizə sisteminə daxil edilib

- a) AR Mülki Məcəlləsi
- b) AR Konstitusiyası
- c) AR İnzibati Xətalər Məcəlləsi
- d) **AR Gömrük Məcəlləsi**
- e) AR Cinayət Məcəlləsi

197 Hansı fəaliyyət gömrük işində əsas hesab edilir?

- a) **dövlətin gömrük proseslərinə müdaxiləsinin hüdudunun gözlənilməsi**
- b) dövlətin iqtisadiyyata müdaxiləsinin liberallaşdırılması
- c) dövlətin iqtisadiyyata müdaxilə etməməsi
- d) dövlətin iqtisadiyyata müdaxiləsində beynəlxalq iqtisadi inteqrasiya
- e) qiymətlərin səviyyəsinin tənzimlənməsi

198 Açıq tipli müvəqqəti saxlanma anbarı hansı mallar üçün nəzərdə tutulmuşdur?

a) İstənilən mallar

- b) Müəyyən şəxslərin malları
- c) İstənilən şəxslərin istənilən malları
- d) Xüsusi şərait tələb edən Xüsusi kateqoriyalı mallar
- e) Avtomobil nəqliyyatı üçün

199 Aparma (ixrac) zamanı mal və nəqliyyat vasitələrinə dair gömrük nəzərinin başlanması?

- a) Mal və nəqliyyat vasitələrinin gömrük orqanlarına təqdim olunduğu an
- b) Mal və nəqliyyat vasitələrinə dair sənədlərin gömrük orqanlarına təqdim olunduğu an
- c) Gömrük bəyannaməsinin qəbul edildiyi an**
- d) Gömrük nəzarəti zonasına daxil olduğu an
- e) Mal və nəqliyyat vasitələri gömrükxanaya daxil olduğu vaxtdan

200 BYD ilə daşımalar zamanı göndəron və təyinat gömrük orqanlarının orqanlarının cəmi sayı neçəola bilər?

- a) 3
- b) 5
- c) 4**
- d) 2
- e) 8

201 Qeyri-rezident fiziki şəxslər şəxsiyyəti təsdiq edən sənəddə iki toqvim ilindən yuxarı xarici ölkədə yaşadığı barədə qeydlər olduqda daimi yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gəldikdə hansı həcmdə ailə üçün zoruri oşyaları gömrük güzəştləri edilməklə özü ilə gətiro bilər?

- a) 10000 ABŞ dolları
- b) 1000 ABŞdolları
- c) 20000 ABŞ dolları**
- d) 200 ABŞ dolları
- e) 800 ABŞ dolları

202 Fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün Azərbaycan Respublikası ərazisinə müvəqqəti gətirilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi hansı sənədlə həyata keçirilir?

- a) **GMO ilə**
- b) Kassa mədaxil orderi» ilə
- c) «Kasa məxaric orderi» ilə
- d) GDB ilə
- e) Nəqliyyat vasitələrinin texiki şəhadətnaməsi ilə

203 Hansı hallarda gömrük bəyannaməsi deklaranta qaytarılır?

- a) müvəqqəti gətirilən mallar olduqda, müşayət olunan baqaj gətirildikdə
- b) müşayət olunan və olunmayan baqaj gətirildikdə
- c) **müşayət olunan baqaj gətirildikdə, gətirdiyi nəgd xarici valyutanı aparmaq üçün**
- d) müvəqqəti gətirilən mallar olduqda, gətirdiyi nəgd xarici valyutanı aparmaq üçün
- e) Deklarant tələb etdikdə

204 Daimi yaşayış məqsədilə Azərbaycan Respublikası ərazisinə köçüb gələn fiziki şəxslər tərəfindən hansı növ avtonəqliyyat vasitələri heç bir rüsum ödənilmədən gətirilə bilər?

- a) fiziki şəxsin ən azı iki təqvim ili xarici ölkədə yaşaması şərtilə bütün növ nəqliyyat vasitələri
- b) **fiziki şəxsin ən azı bir təqvim ili xarici ölkədə yaşaması şərtilə bütün növ nəqliyyat vasitələri**
- c) fiziki şəxsin ən azı iki təqvim ili xarici ölkədə yaşaması şərtilə yalnız 8703 mal qrupuna məxsus nəqliyyat vasitələri
- d) fiziki şəxsin xarici ölkədə yaşama müddətindən asılı olmayaraq 8703 mal qrupuna məxsus nəqliyyat vasitələri
- e) Ən azı altı il şəxsin istifadəsində olan avtomobillər

205 Daşıyıcı dedikdə nə başa düşülür?

- a) Malları keçirən şəxs və malların mülkiyyətçisi

- b) Müəyyən haqq almaqla mallara dair gömrük rəsmiləşdirilməsini həyata keçirən şəxs
- c) Gömrük rəsmiləşdirilməsi məqsədilə malları və nəqliyyat vasitələrini bəyan edən, təqdim edən, göstərən hüquqi şəxs
- d) Faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs**
- e) Xüsusi səlahiyyətli gömrük işçisi

206 Gömrük orqanlarının əsas vəzifələri aşağıdakı bəndlərdən hansında tam ifadə olunmuşdur?

- a) Daxili bazarın qorunması, gömrük nəzarəti və tənzimləmə vasitələrindən istifadənin təmin olunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, iqtisadi siyasətdən irəli gələn digər vəzifələrin həyata keçirilməsi**
- b) Bütün sahələrə dair qanun pozuntularına qarşı mübarizə aparmaq, iqtisadi siyasətdən irəli gələn vəzifələri həyata keçirmək
- c) Daxili bazarı qorumaq, qaçaqmalçılığa və digər qanun pozuntularına qarşı statistik məlumatların analiz olunması, gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması
- d) Gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması, gömrük rüsum dərəcələrinin müəyyən olunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması
- e) Gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması, xarici iqtisadi əlaqələrin yaradılması

207 Azərbaycan Respublikasının gömrük sərhəddi dedikdə nə başa düşülür?

- a) Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudları
- b) Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsi və onların üzərindəki hava məkanı**
- c) Azərbaycan Respublikasının Ermənistanla sərhəd olan hissəsindən başqa bütün sərhədləri

- d) Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudları, həmçinin gömrük zonalarının və sərbəst anbarların perimetrleri
- e) Gömrük nəzarəti aparılan ərazi

208 Gömrük rejimləri malların hərəkət istiqamətinə görə neçə yerə bölünür

- a) **İdxal, ixrac**
- b) Müvəqqəti idxal, idxal, emal, anbar, ixrac, müvəqqəti ixrac, tranzit
- c) Təkrar idxal, idxal, ixrac, təkrar ixrac, tranzit
- d) İdxal, tranzit, ixrac
- e) Təkrar idxal, təkrar ixrac

209 Neçə növ emal gömrük rejimi vardır?

- a) 2
- b) 1
- c) **3**
- d) 4
- e) 6

210 Qısa bəyannamə nədir?

- a) **Mallar və nəqliyyat vasitələri müəyyən gömrük rejimi altında yerləşdiriləndə qısa bəyannamə tətbiq edib bilər**
- b) Mallar və nəqliyyat vasitələri müəyyən gömrük rejimi altında yerləşdirildikdən sonra qısa bəyannamə tətbiq edib bilər
- c) Mallar və nəqliyyat vasitələri müvəqqəti saxlanma anbarına yerləşdiriləndə qısa bəyannamə tətbiq edib bilər
- d) Mallar və nəqliyyat vasitələri gömrük anbarı gömrük rejimi altında yerləşdiriləndə qısa bəyannamə tətbiq edilə bilər
- e) Mallar və nəqliyyat vasitələri üzrə əsas gömrük rəsmi bəyannamə zamanı qısa bəyannamə tətbiq edilə bilər

211 BYD ilə daşınma dedikdə nə başa düşülür?

- a) **Razılığa gələn tərəflər arasında yükbrin yalnız avtonəqliyyat vasitəsinin təminatlı daşınması**

- b) Razılığa gəbn tərəfin göndərən gömrük orqanından digər razılığa gələn tərəfin təyinat gömrük orqanına yükbrin təminatlı daşınmasından ibarətdir.
- c) Yüklərin dəmir yolu ilə daşınması
- d) Yüklərin təyyarə ilə daşınması
- e) Yüklərin dəmir yolu, təyyarə və gəmi ilə daşınması

212 Aşağıdakı qrafalardan hansında yalnız nəqliyyat sənədləri göstərilmişdir?

- a) Yol nəqliyyat qaiməsi, dəmiryol nəqliyyatı üçün daşınma cədvəlbri, BYD, hesab-qaimə
- b) BYD, daşınma cədvəli, konosament, baqaj qəbzi, yol nəqliyyat qaiməsi, spesifikasiya
- c) Yol nəqliyyat qaiməsi, dəmiryol nəqliyyatı üçün daşınma cədvəlləri, BYD, konosament, baqaj qəbzi**
- d) Hesab-qaimə, BYD, SMR, konosatnent, daşınma cədvəli
- e) BYD, daşınma cədvəli

213 Malların tranzit istiqamətdə keçirilməsi zamanı hansı hallarda tranzit bəyannaməsi tərtib olunmur

- a) Gömrük ödənişləri depozit hesaba köçürüldükdə, bank təminatı olduqda və BYD ilə daşınma zamanı
- b) BYD və dəmir yol qaiməsi ilə daşınma zamanı**
- c) Yol nəqliyyat qaiməsi, BYD və dəmir yol qaiməsi ilə daşınma zamanı
- d) Bank təminatı olduqda, BYD ilə daşındıqda
- e) BYD ilə daşındıqda

214 Gömrük işi nədir?

- a) gömrük sərhəddində baş verən qanun pozuntularunn və qaçaqmalçılıq hallarının qarşısının alınması inəqsədilə həyata keçirilən tədbirlərdən ibarətdir
- b) Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsinin qaydaları və şərtlərindən, gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən ibarətdir**

- c) Azərbaycan Respublikası gömrük sərhəddindən keçirilən mallara gömrük nəzarətinin həyata keçirilməsidir
- d) Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların gömrük rəsmiləşdirilməsidir
- e) Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən mallara gömrük nəzarəti, gömrük rəsmiləşdirilməsidir

215 Təkrar idxal gömrük rejimi dedikdə nə başa düşülür?

- a) gömrük ərazisində və ya ondan kənarında gömrük rüsumlarından, vergilərdən tamamilə və ya qismən azad olunmaqla, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən mallardan istifadə edilməsinə yol verilməsindən ibarət gömrük rejimidir
- b) gömrükərazisinə gətirilən malların bu ərazidən aparılması haqqında öhdəlik götürülmədən daimi olaraq gömrük ərazisində qalmasından ibarət gömrük rejimidir
- c) **İxrac gömrük rejiminə uyğun olaraq gömrük ərazisindən aparılmış Azərbaycan mallarının qanunla müəyyən olunmuş müddətdə gömrük rüsumları və vergilər alınmadan geriyyə gətirilməsindən ibarət gömrük rejimidir**
- d) Malların iki gömrük orqanı arasında gömrük nəzarəti altında daşınmasını nəzərdə tutan gömrük rejimidir
- e) İdxal edilmiş malın digərölkəyə ixracı

216 Hava gəmisi ilə sərnişinlərin və yüklərin daşınması zamanı aşağıda göstərilən sənədlərdən hansı gömrük orqanları tərəfindən tələb olunmur?

- a) Baş bəyannamə
- b) Karqo manifesti
- c) Sərnışin cədvəli
- d) **Daşınma cədvəli**
- e) Sərnışin cədvəli və heyətin sayı

217 Mövcud qanunvericiliyə görə gömrük işində şəxsi yoxlama, mal və nəqliyyat vasitələrinin yoxlanılması dedikdə nə başa düşülür?

- a) gömrük işinin təşkili formaları
- b) gömrük nəzarətinin formaları**
- c) vergiqoymanın formaları
- d) gömrük statistikas
- e) gömrük rejimlərində vəzifələr

218 Gömrük sərhəddindən keçirilən mal və nəqliyyat vasitələrinin, gömrük məqsədləi üçün statusunu müəyyənləşdirən qaydalar toplusu necə adlanır?

- a) xüsusi qaydalar
- b) gömrük rejimləri**
- c) gömrük blokları
- d) gömrük sistemi
- e) rüsumların növləri

219 Fiziki şəxslərin qismən və ya tamamilə gömrük nəzarəti formalarının müəyyən növündən azad edilməsi necə adlanır?

- a) xüsusi gömrük nəzarəti
- b) güzəştli gömrük nəzarəti**
- c) ümumi gömrük nəzarəti
- d) elit gömrük nəzarəti
- e) rejim üzrə gömrük nəzarəti

220 Əmr və zərəncamlar, təlimatlar, ümumi və müvəqqəti qaydalar, metodiki tövsiyyələr, göstərişlər hansı orqanlar tərəfindən verilə bilər?

- a) Dövlət Gömrük Komitəsi
- b) Həmsi**
- c) Vergilər Nazirliyi
- d) Maliyyə nazirliyi
- e) İqtisadi inkişaf nazirliyi

221 Müvəqqəti idxal (ixrac) rejimi hansı gömrük rejimidir?

- a) Gömrük ərazisində və ya ondan kənarında gömrük rüsumlarından, vergilərdən tamamilə azad olunmayan iqtisadi siyasət tədbirləri tətbiq edilmədən, mallardan istifadə edilməsinə yol verilməsindən ibarət gömrük rejimidir

b) Gömrük ərazisində və ya ondan kənarında gömrük rüsumlarından, vergilərdən tamamilə və ya qismən azad olunmaqla, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən, mallardan istifadə edilməsinə yol verilməsindən ibarət gömrük rejimidir

c) Gömrük ərazisində və ya ondan kənarında gömrük rüsumlarından, vergilərdən tamamilə və ya qismən azad olunmaqla, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilməklə mallardan istifadə edilməsi olan gömrük rejimidir

d) Gömrük ərazisinin hüdudlarından kənarında rüsum və vergilərdən tamamilə azad olunmaqla, iqtisadi siyasət tədbirləri tətbiq edilməklə malların istifadə edilməsi olan gömrük rejimidir

e) Vergilərdən tamamilə azad olunmaqla, mallardan istifadə edilməsi olan gömrük rejimidir

222 Aşağıdakılardan sərbəst anbar sahibindən tələb olunmayan variant hansıdır?

a) Anbarda olan malların gömrük nəzarətindən kənara aparılmasına yol verməmək

b) Anbarlarda gömrük nəzarəti və rəsmiləşdirilməsini həyata keçirmək

c) Gömrük ərazisinin həyata keçirilməsinə mane olmamaq

d) Sərbəst anbarın təsis olunması üçün verilən icazənin şərtlərinə riayət etmək

e) Gömrük orqanlarının qanuni tələblərini yerinə yetirmək

223 Gömrük rejimləri malların təyinatı və keçirilmə məqsədlərindən asılı olaraq hansı qrupa bölünür

a) anbarlaşma rejimləri, emal rejimləri, malların istifadəsini nəzərdə tutan rejimlər

b) emalı nəzərdə tutan rejimlər

c) emal rejimləri, müvəqəti istifadəni və anbarlaşmanı nəzərdə tutan rejimlər

d) tranziti, idxalı, ixracı nəzərdə tutan rejimlər

e) anbarlaşma nəzərdə tutan rejimlər

224 Gömrük brokeri kim ola bilər?

a) Azərbaycan Respublikası Nazirlər Kabinetindən icazə sənədi almış hüquqi şəxslər

- b) Gömrük orqanlarından icazə sənədi almış şəxslər
- c) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və DGK-dən gömrük brokeri kimi fəaliyyət göstərmək üçün icazə sənədi almış hüquqi şəxslər**
- d) Hər bir Azərbaycan vətəndaşı
- e) Yalnız xarici ölkə vətəndaşı

225 Açıq tipli gömrük anbarında hansı mallar yerləşdirilə bilər?

- a) istenilən şəxslərin malları**
- b) Hüquqi şəxslərin malları
- c) Müəyyən şəxslərin malları
- d) Xüsusi şərait tələb edən xüsusi kateqoriyalı mallar
- e) Tez xarab olan mallar

226 Müşayət olunmayan baqaj hansı baqaj hesab olunur?

- a) Gömrük sərhəddindən fiziki şəxslər tərəfindən keçirilən mallar
- b) Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən kommersiya məqsədilə keçirilən mallar
- c) Gömrük sərhəddindən keçirilən bütün mallar
- d) Fiziki şəxslərə məxsus olan və onlardan ayrıca nəqliyyat təşkilatları ilə bağlanmış müqaviləyəsasən keçirilən mallar**
- e) Adi vətəndaşın baqajı

227 Azərbaycan respublikası ərazisindən fiziki şəxslər tərəfindən çıxarılan ov silahlarının rəsmiləşdirilməsi hansı qaydada həyata keçirilir?

- a) Bəyannamənin, ov silahının əldə olunmasını təsdiq edən sənədlərin və mühafizə dərəcəsi verilmiş və verilməmiş silahlardan DİN- in icazə sənədinin təqdimi ilə
- b) Bəyannamənin, ov silahının əldə olunmasını təsdiq edən sənədlərin və mühafizə dərəcəsi verilmiş ov silahlarına Mədəniyyət nazirliyinin, mühafizə dərəcəsi verilmiş ov silahlarına isə DİN -in icazə sənədinin təqdimü ilə**

c) Bəyannamənin, malın ticarət sənədlərinin və Ekologiya Nazirliyinin icazə sənədinin təqdimi ilə

d) Bəyannamənin, ov silahının əldə olunmasını təsdiq edən sənədlərin və mühafizə dərəcəsi verilmiş ov silahlarına DİN-in icazə sənədinin təqdimi ilə

228 Azərbaycan Respublikasına malların idxalı və respublikadan malların tranziti zamanı BYD-nin 2 JVü-li kəsilən vərəqi hansı gömrük orqanı tərəfindən rəsmiləşdirilməlidir?

a) İdxal zamanı giriş gömrük orqanı, tranzit zamanı isə çıxış gömrük orqanı tərəfindən

b) İdxal zamanı təyinat gömrük orqanı, tranzit zamanı isə çıxış gömrük orqanı tərəfindən

c) İdxal zamanı təyinat gömrük orqanı, tranzit zamanı isə giriş gömrük orqanı tərəfindən

d) İdxal zamanı çıxış gömrük orqanı, tranzit zamanı isə giriş gömrük orqanı tərəfindən

e) İdxal nəzarət məntəqələri

229 Azərbaycan respublikası idxalolunan malların gömrük orqanlarında rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər?

a) Bağlanmış müqvilə , YGB , invoys, yol nəqliyyat sənədi, mənşə sertifikatı, keyfiyyət sertifikatı, uyğunluq sertifikatı, nəzərdə tutulduqda digər orqanların icazə sənədi

b) Bağlanmış müqvilə, invoys, mənşə sertifikatı, keyfiyyət sertifikatı

c) Xarici şəxslərlə bağlanmış müqvilə ,əməliyyatın maliyyələşdirmə mənbəyi haqqında məlumat, idxal qiymətini əsaslandırma arayışı, invoys, mənşə sertifikatı

d) YGB , invoys, yol nəqliyyat sənədi, mənşə sertifikatı, nəzərdə tutulduqda digər orqanların icazə . sənədi

e) İstehsal müəssisəsi tərəfindən verilən keyfiyyət sertifikatı, yol nəqliyyat sənədi

230 Aşağıdakı qrafalardan hansında göstərilən malların bəyan edilməsi mütləq yazılı formada həyata keçirilməlidir? 1.İstehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar 2.gömrük sərhəddindən gömrük ödənişləri ödənilmədən sadələşdirilmiş və güzəştli qaydada keçirilmələrinə miqdar və ya dəyər məhdudiyyətlərindən artıq istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallar 3.Azərbaycan Respublikası qanunvericiliyinə əsasən gətirilməsi və aparılması qadağan olunmuş mallar, 4.çap məhsulları və başqa informasiya daşıyıcıları, əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar, 5.bədi, tarixi, elmi əhəmiyyət kəsb edən qiymətli əşyalar 6.flora və fauna obyektləri, 7.qiymətli metal və daşlardan hazırlanmış məmulatlar, 8.1000 ABŞ dollarına ekvivalent və ya 50 kiloqramdan artıq olmayan mallar

a) 1,2, 7,6,5

b) 2, 4, 6, 8, 5, 3,

c) 3, 5, 7, 6, 2, 1

d) 1,2, 4, 6, 8, 7,

e) 3,5,7,8

231 Daimi yaşayış məqsədilə Azərbaycan Respublikası ərazisinə köçüb gələn fiziki şəxslər tərəfindən hansı növ avtonəqliyyat vasitələri heç bir rüsum ödənilmədən gətirilə bilər?

a) fiziki şəxsin ən azı iki təqvim ili xarici ölkədə yaşaması şərtilə bütün növ nəqliyyat vasitələri

b) fiziki şəxsin ən azı bir təqvim ili xarici ölkədə yaşaması şərtilə bütün növ nəqliyyat vasitələri

c) **fiziki şəxsin ən azı iki təqvim ili xarici ölkədə yaşaması şərtilə yalnız 8703 mal qrupuna məxsus nəqliyyat vasitələri**

d) fiziki şəxsin xarici ölkədə yaşama müddətindən asılı olmayaraq 8703 mal qrupuna məxsus nəqliyyat vasitələri

e) Yalnız sərnişin daşıyan nəqliyyat vasitələrini

232 Gömrük işində hansı hallarda GMO-dan istifadə olunur?

- a) Gömrük sərhəddindən kommərsiya məqsədi ilə keçirilən mallar və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı
- b) Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən keçirilən 1000 ABŞ dollarına ekvivalent və ya 50 kiloqramdan artıq olmayan malların rəsmiləşdirilməsi zamanı
- c) Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən keçirilən 50 kiloqramdan artıq malların rəsmiləşdirilməsi zamanı
- d) Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən keçirilən istehsal və kommərsiya məqsədləri üçün nəzərdə tutulmayan, mal vahidinin və ya dəstinin dəyəri 1000 ABŞ dolları həddini aşan malların rəsmiləşdirilməsi zamanı**
- e) 10000 ABŞ dolları həddini aşan malların rəsmiləşdirilməsi zamanı

233 Gömrük əməkdaşı tərəfindən malların istehsal və kommərsiya məqsədi daşmadığı müəyyənəşdirilərkən hansı amillər əsas götürülür?

- a) malların xarakteri, istehlak xassələri
- b) malların miqdarı
- c) malların gömrük sərhəddindən keçirilmə tezliyi
- d) Hər üç halda**
- e) Malların çəkisi və ölçüləri

234 Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən keçirilən malların bəyan edilməsinin neçə forması vardır?

- a) 2
- b) 4
- c) 3**
- d) 1
- e) 5

235 Gömrük (sərnişin) bəyannaməsi kim tərəfindən doldurulur?

- a) gömrük əməkdaşı
- b) deklarant- malları keçirən rezident və qeyri rezident**
- c) gömrük daşıyıcısı

d) gömrük anbarının təsisatçısı

e) Malın sahibi

236 Fiziki şəxslər tərəfindən 50000 ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini gömrük sərhəddindən nağd şəkildə apara bilərmə?

a) Gətirilməsi barədə müvafiq bank arayışları və gömrük orqanlarının rəsmiləşdirmə sənədlərini təqdim etməklə apara bilər

b) Apara bilməz

c) Apara bilər

d) Bankın icazə sənədi təqdim olunmaqla apara bilər

e) Başqa valyutaya dəyişməklə apara bilər

237 Müvəqqəti saxlanma anbarında malların saxlanılmasının son müddəti nə qədərdir?

a) 2 ay

b) 4 ay

c) 3 ay

d) 6 ay

e) 20 gün

238 İlk əməliyyatlar.

a) Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesində gömrük orqanlarına ilk təqdim edilən sənədlərdir

b) Malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsindən sonra gömrük işinə aid bütün hərəkətlərdir.

c) Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi zamanı gömrük brokerinin hərəkətləridir

d) Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsinə qədər gömrük işinə aid olan bütün hərəkətlərdir

e) Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsi prosesində gömrük işinə aid olan bütün hərəkətlərdir

239 Gömrük rejimləri malların təyinatı və keçirilmə məqsədlərindən asılı olaraq hansı qruplara bölünür?

- a) Anbarlaşma və emalı nəzərdə tutan rejimlər
- b) Anbarlaşma rejimbri, emal rejimbri, mallann istifadəsini nəzərdə tutan rejimlər**
- c) Emal rejimləri, müvəqəti istifadəni və anbarlaşmanı nəzərdə tutan rejimlər
- d) Malların istifadəsini, tranziti, idxalı, ixracı nəzərdə tutan rejimlər
- e) İdxal, ixrac rejimleri

240 Gömrük nəzarətində ölkələrin gömrük orqanlarının iştirakına görə nəzarət formalan hansıdır?

- a) Birtərəfli, ikitərəfli,
- b) Birgə
- c) Birtərəfli, ikitərəfli, birgə**
- d) Üçtərəfli

241 Gömrük nəzarəti üçün tələb olunan sənədlər qrupu aşağıdakı bəndlərdən hansında düzgün göstərilmişdir?

- a) Bank sənədləri, Gömrük sənədləri, Nəqliyyat sənədləri
- b) Gömrük sənədləri, Ödəniş tapşırığı, Müvafiq dövlət orqanlarının icazə sənədləri, Nəqliyyat sənədləri
- c) Gömrük qanunvericiliyinə dair sənədbər, Hesab-faktura, yol nəqliyyat qaiməsi, YGB
- d) Ticarət sənədləri, Nəqliyyat sənədləri, Gömrük sənədləri, Gömrük nəzarəti üçün tələb olunan digər sənədlər**
- e) YGB, Nəqliyyat sənədləri

242 Aşağıdakı hallarda gömrük ərazisindən kənarında malların emalı g/r-dən istifadə edilməsinə icazə verilmir?

- a) Mallar işlənmə və ya emal məqsədilə çıxarılanda

- b) Kompensasiya mallarının bu gömrük rejimində çıxarılmış malların emalı nəticəsində alınmasının müəyyən edilməsi mümkündürsə
- c) Malların gömrük ərazisindən kənarında emalı Azərbaycan iqtisadiyyatına ziyan vurmursa
- d) Emal prosesində tam və ya qismən sərf olunmasına kömək edən və ya yüngülləşdirici bəzi mallardan istifadə edildikdə.
- e) **Mallar emal üçün çıxarılan qədər ərbəst dövriyyə üçü buraxılış rejimində idxal gömrük rüsum və vergilərindən azad etmənin təsir müddəti ərzində.**

243 Transit keçirilən malların Azərbaycan ərazisində əvvəlcədən məlum olmayan qismən boşaldılması həyata keçirilə bilərmi?

- a) Fəaliyyət zonasında yerləşən gömrük orqanının icazəsi və nəzarəti ilə bilər
- b) BYTəyinət məntəqəsi məlumatlandırılmaqla bilər
- c) **Bilməz**
- d) Yalnız bütün mal partiyası rəsmilədirilə bilər
- e) Mal sahibinin razılığı ilə boşaldıla bilər

244 Barter əməliyyatlarında lisans müddət ərzində ekvivalent məbləğdə mal alınmadıqda və qarşılıqlı hesablaşma aparılmadıqda alınmayan malın dəyəri gizlədilmiş gəlir hesab olunur?

- a) 10 bank günü ərzində
- b) 50 bank günü ərzində
- c) 80 günü ərzində
- d) **90 günü ərzində**
- e) 3 bank günü ərzində

245 Gömrük orqanlarında vəzifəyə bərpa olmaq üçün AR DGK qərarı ilə və ya məhkəmə qərarı nə vaxt icra olunmalıdır.

- a) **Dərhal**
- b) 3 aydan sonra
- c) 6 aydan sonra
- d) 1 ildən sonra

e) 10 gündən sonra

246 Bunlardan hansı gömrük rejiminin 2-ci qrupuna aid deyil?

a) malların emalı

b) sərbəst gömrük zonası

c) təkrar idxal

d) müvəqqəti ixrac

e) tranzit

247 Məhv etmə rejiminin kodu

a) 10

b) 41

c) 52

d) 76

e) 80

248 Bunlardan hansı gömrük rejiminin 1-ci qrupuna aid deyil?

a) sərbəst dövriyyə üçün buraxılış

b) sərbəst anbar

c) təkrar idxal

d) təkrar ixrac

e) ixrac

249 Anbarlaşma rejimləri

a) Gömrük anbarı, sərbəst anbar

b) Müqavilə saxlanc anbarı

c) Gömrük anbarı, sərbəst anbar , müqavilə saxlanc anbarı

d) Sərbəst anbar.müqavilə saxlanc anbarı

e) Gömrük anbarı, müqavilə saxlanc anbarı

250 Malların Gömrük nəzarəti altında Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları, vergilər alınmadan və mallara hər hansı bir iqtisadi siyasət tədbirləri tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimi necə adlanır?

a) Təkrar idxal

b) Tranzit

- c) Gömrük anbarı
- d) Müvəqqəti idxal
- e) Sərbəst dövriyyə üçün buraxılış

251 Hansı hallarda tranzit keçirilmə zamanı tranzit bəyannaməsi tələb olunmur

- a) bank təminatı olduqda və BYD ilə daşınma zamanı
- b) BYD ilə daşındıqda
- c) gömrük ödənişləri depozit hesaba köçürüldükdə
- d) BYD və dəmir yol qaiməsi ilə daşınma zamanı**
- e) dəmir yol qaiməsi ilə daşınma zamanı

252 Gömrük işində hansı nəzarət formaları var?

- a) çoxtərəfli
- b) birgə
- c) birtərəfli
- d) birtərəfli, ikitərəfli, birgə**
- e) ikitərəfli

253 Qanunvericiliyəsasən malların hərəkət istiqaməti üzrə hansı gömrük rejimləri var?

- a) təkrar ixrac
- b) tranzit
- c) təkrar idxal
- d) ixrac
- e) idxal, ixrac**

254 Qanunvericiliyəsasən gömrük anbarı hara aiddir

- a) gömrük ərazisidir
- b) gömrükərazisindən kənardadır
- c) xüsusiərazidir
- d) sərbəstərazisidir
- e) gömrük nəzarəti zonasıdır**

255 Qanunvericiliyəsasən gömrük brokeri olmaq hüququ kimə verilir

- a) hökumətdən icazə sənədi almış hüquqi şəxslər
- b) dövlət orqanlarından icazə almış şəxs
- c) qanunvericiliyə uyğun olaraq yaradılmış və DGK-dən lisenziya almış almış hüquqi şəxs**
- d) hər bir Azərbaycan hüquqi şəxsi
- e) hər bir Azərbaycan fiziki şəxsi

256 Qeyri-rezident fiziki şəxslər şəxsiyyəti təsdiq edən sənəddə iki toqvim ilindən yuxarı xarici ölkədə yaşadığı barədə qeydlər olduqda daimi yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gəldikdə hansı həcmdə ailə üçün zəruri oşyaları gömrük güzəştləri edilməklə özü ilə gətiro bilər?

- a) 10000 ABŞ dolları
- b) 1000 ABŞdolları
- c) 20000 ABŞ dolları**
- d) 800 ABŞ dolları
- e) 200 ABŞ dolları

257 Gömrük nəzarəti altında cəmal gömrük rejimlərinin kodu

- a) 52**
- b) 10
- c) 75
- d) 73
- e) 74

258 Beynəlxalq alqı-satqı kontraktlarında istifadə olunmayan qiymət güzəştli növlərinə aid deyil:

- a) Xəstəliyə görə güzəşt**
- b) Dövriyyəyə görə güzəşt
- c) Miqdara görə güzəşt
- d) Mövsümü güzəşt
- e) Dillər güzəşt

259 Beynəlxalq post göndərişlərinin statistikasını daxildir

- a) Xarici ticarətin gömrük statistikasını

- b) XİF-dən xidmətlər statistikasına obyektinə
- c) Xüsusi gömrük xidmətlər statistikasına obyektinə**
- d) Xarici iqtisadi əlaqələr statistikasına aid deyil
- e) Xarici iqtisadi əlaqələr statistikasına aid edilməsi proquozlaşdırılır.

260 Deklarant nə deməkdir?

- a) Malların və nəqliyyat vasitələrinin keçirilməsinə nəzarət edən fiziki şəxs deklarant adlanır
- b) Malların və nəqliyyat vasitələrinin keçirilməsinə nəzarət edən şəxs deklarant adlanır**
- c) Malların və nəqliyyat vasitələrinin keçirilməsindən müəyyən mənfəət götürən xüsusi qurumlar
- d) Gömrük məqsədlərindən fərqli olaraq öz məqsədləri üçün müəyyən olunan mənfəəti götürən fiziki və hüquqi şəxslərdir
- e) Gömrük rejimi dəyişdirilən malların qeydiyyatını aparmaq üçün işləyən xüsusi fiziki şəxslərdir

261 Dəmping nədir?

- a) Xarici bazarlarda əmtəələrin öz qiymətindən 25% artıq qiymətinə satılması
- b) Xarici bazarlarda əmtəələrin dəyər-dəyməzinə, yəni istehsal xərclərindən aşağı qiymətlə satılması**
- c) Xarici bazarlardan əmtəələrin öz qiymətindən aşağı alınması
- d) Xüsusi (lisenziya) tələb edən malların xarici bazara çıxarılaq satılması
- e) Xarici bazarlardan əmtəələrin öz qiymətinə uyğun alınması

262 Hava nəqliyyatında gömrük nəzarətinə hansı nəzarət sistemi aid deyildir?

- a) Sərnişinlər və onların yüklərinə nəzarət
- b) Uçuşlara nəzarət**
- c) Beynəlxalq yük daşımaları ilə aparılan mallara nəzarət
- d) Nəqliyyat vasitələrinə (hava gəmiləri) nəzarət
- e) Hava limanının ərazisinə nəzarət

263 Azərbaycan Respublikasında gömrük rüsumlarının hansı növləri tətbiq edilir?

- a) 1)Xüsusi; 2)Əlavə dəyər; 3)Yük rüsum;

- b) **1)Advolar; 2)Spesifik; 3)Kombinə;**
- c) : 1)Vergilər; 2)Rüsumlar; 3)Kombinə;
- d) 1)Advolar; 2)Spesifik; 3)Xüsusi;
- e) 1)Əlavə dəyər; 2)Spesifik; 3)Xüsusi;

264 Mövsümü rüsum hansı rüsumdur?

- a) Gəmilərlə daşınan mallara tətbiq edilən rüsumlar
- b) **Malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara tətbiq olunan rüsumlar**
- c) İqtisadi mənafeyə uyğun olaraq müvəqqəti mallara tətbiq olunan rüsumlar
- d) MDB ölkələrindən gələn mallara tətbiq olunan rüsumlar
- e) Malın gömrük dəyərində əsasən təyin edilən rüsumlar

265 Dünya ölkələrində hansı vergi sistemlərindən istifadə olunur?

- a) 1)Demokratik; 2)Qeyri-demokratik; 3)Liberal;
- b) **1)Mütərəqqi; 2)Qeyri-mütərəqqi; 3)Qarışıq;**
- c) 1)Ədalətli; 2)Qanuni; 3)Xüsusi;
- d) 1)Mütərəqqi; 2)Qeyri-demokratik; 3)Xüsusi;
- e) 1)Qarışıq; 2)Mütərəqqi; 3)Liberal;

266 Dolaylı vergilərdən biri olan aksizlər nədir?

- a) Ancaq kommertiya xarakterli mallara tətbiq olunan vergilərdir
- b) **Kütləvi istehlak mallarına, həmçinin hər cür xidmətlərə qoyulan dolaylı vergilərdir**
- c) Ancaq hər cür xidmətlərə qoyulan dolaylı vergilərdir
- d) Ancaq nəqliyyat vasitələrinə qoyulan dolaylı vergilərdir
- e) İdxal mallarına tətbiq edilən dolaylı vergilərdir

267 Bəyannamə statistikasını nədir?

- a) Gömrük rəsmiləşdirilməsi yığımlarının hesabatı
- b) **Gömrük rejimi növləri üzrə malların idxal və ixracının hesabatı**
- c) İxrac olunan malların miqdarının hesabatı
- d) Valyuta qazanclarının miqdarının hesabatı
- e) Nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinin hesabatı

268 Nomenklatura nə deməkdir?

- a) Malların nömrələnməsi və gömrükdən keçirilməsi proseduru
- b) Elm, texnika və praktiki fəaliyyətin hər hansı bir sahəsində istifadə olunan terminlər və adların sistemi deməkdir**
- c) Xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi zamanı gömrük sərhəddindən keçirilən malların təsnifləşdirilməsidir
- d) Obyektlərin, konkret olaraq sinif, yarım sinif, qrup, yarım növ, yarım qrup, növ kimi bölgülərə ayrılması deməkdir
- e) Malların keçirilməsinə uyğun olaraq mallar istehsal sahələrinə, emal səviyyəsinə, istehlak təyinatına görə qruplaşdırılması deməkdir

269 Bəyannamə hansı dildə doldurulur?

- a) İngilis dilində
- b) Azərbaycan dilində**
- c) Rus dilində
- d) Alman dilində
- e) Fransız dilində

270 Aşağıdakı variantlardan hansı YQB nüsxələrinin paylanmasına aid deyil?

- a) Bir nüsxə gömrük orqanında xüsusi arxivdə saxlanılır
- b) Bir nüsxə Gömrük brokerində qalır**
- c) Bir nüsxə gömrük orqanının statistika şöbəsində qalır
- d) Bir nüsxə deklaranta qalır
- e) Digər nüsxə isə ixrac zamanı malla birlikdə sərhəd buraxılış gömrükxanasına, idxal vaxtı gömrük rəsmiləşdirilməsi apararı gömrük orqanının maliyyə tarif şöbəsinə təqdim olunur

271 Malın mənşə ölkəsi dedikdə nə başa düşülür?

- a) Malın tamamilə həmin ölkədə istehsal olduğu, qanunvericiliklə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qalmayan ölkə başa düşülür

- b) Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya qanunvericiliklə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə başa düşülür**
- c) Malın tamamilə xarici ölkədə istehsal olunduğu və kifayət qədər yenidən emala məruz qaldığı ölkə başa düşülür
- d) Malların satışa və daşınmaya hazırlanmasından yığılan vergilər və bu yığımların məruz qaldığı ölkə başa düşülür
- e) Malın qanunvericiliyimizə uyğun olaraq emala məruz qaldığı ölkə başa düşülür

272 Xüsusi gömrük statistikasına aşağıdakı hansı variantlar üzrə aparılır?

- a) Bəyannamə statistikasına
- b) : Narkotik dövriyyəsi statistikasına**
- c) : Gömrük ödənişləri statistikasına
- d) Valyuta nəzarətinin statistikasına
- e) Beynəlxalq daşımaların statistikasına

273 Təkrar idxal Gömrük rejiminə uyğun olaraq aparılan mal neçə il müddətinə Azərbaycan Respublikasının ərazisinə qaytarılmalıdır?

- a) 14 il
- b) 10 il**
- c) 5 il
- d) 20 il
- e) 15 il

274 Birgə gömrük nəzarəti necə həyata keçirilir?

- a) Gömrük nəzarətini dövlətlərdən biri həyata keçirir
- b) Hər iki dövlətin gömrük orqanları gömrük nəzarətini birgə həyata keçirir**
- c) Gömrük nəzarətini dövlətlər ayrı-ayrılıqda həyata keçirir
- d) Dövlətlər gömrük nəzarətini növbə ilə həyata keçirir
- e) Gömrük nəzarəti ən azı üç dövlətin gömrük orqanlarının birgə iştirakı ilə həyata keçirilir

275 Birgə gömrük nəzarəti neçə dövlətin gömrük orqanlarının birgə iştirakı ilə həyata keçirilir?

- a) 1 dövlətin
- b) 2 dövlətin**
- c) 3 dövlətin
- d) 4 dövlətin
- e) Ən azı üç dövlətin

276 Gömrük nəzarəti üçün hansı sənəd tələb olunur?

- a) Nizamnamə
- b) Ticarət sənədləri**
- c) Arayış
- d) Müqavilə
- e) Məktub

277 Gömrük ödənişinə aiddir?

- a) Malın gömrük dəyəri
- b) Əlavə dəyər vergisi**
- c) Gömrük öhdəlikləri
- d) Daxili qiymətlər
- e) Dünya qiymətləri

278 Gömrük rəsmiləşdirilməsinin yerinin və vaxtının müəyyən edilməsinə təsir göstərən faktor nədir?

- a) Malları gömrük sərhəddindən keçirən şəxs
- b) Malların daşındığı nəqliyyat növü**
- c) Nəqliyyat vasitələrini gömrük sərhəddindən keçirən şəxs
- d) Xarici iqtisadi fəaliyyət iştirakçıları
- e) Mal və nəqliyyatı gömrük sərhəddindən keçirən şəxs

279 Gömrük brokeri ilə onun təmsil etdiyi şəxs arasında qarşılıqlı münasibətlər necə tənzimlənir?

- a) Hər iki tərəfin imzaladığı müqavilə ilə
- b) Hər iki tərəfin imzaladığı və notarius tərəfindən təsdiq edilmiş müqavilə ilə**
- c) Hər iki tərəfin şifahi razılığına əsasən
- d) Təmsil olunan şəxsə verilən lisenziya ilə
- e) Üçüncü şəxsə verilən lisenziya ilə

280 Azərbaycan Respublikasında gömrük brokeri fəaliyyəti ilə məşqul olmaq üçün lisenziya verilməsi məsələsini hansı orqan həll edir?

- a) Azərbaycan Respublikasının Nazirlər Kabineti
- b) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi**
- c) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
- d) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
- e) Azərbaycan Respublikasının Vergilər Nazirliyi

281 Göndərilmə və təyinat gömrükxanalarının ümumi sayı hansı rəqəmdən çox olmamalıdır?

- a) 6
- b) 4**
- c) 8
- d) 10
- e) 12

282 Yük gömrük bəyannaməsindəneçə qrafa verilir?

- a) 47
- b) 58**
- c) 40
- d) 51
- e) 26

283 Gömrük qanunvericiliyinəəsasən GYB hansı hallarda deklaranta qaytarılır?

- a) müvəqqəti gətirilən mallar olduqda, müşayət olunan baqaj gətirildikdə
- b) müşayət olunan və olunmayan baqaj gətirildikdə**

c) müvəqqəti gətirilən mallar olduqda, gətirdiyi nəğd xarici valyutanı aparmaq üçün

d) müşayət olunan baqaj gətirildikdə, gətirdiyi nəğd xarici valyutanı aparmaq üçün

e) ilk üç halda

284 Hansı təqdim olunanlar ticarət sənədlərinə daxildir?

a) invoys

b) qablaşdırma sənədləri

c) faktura, müqavilə

d) icazə sənədləri

e) ilk üç bənd

285 Xüsusi gömrük statistikasını neçə sahə üzrə aparılır?

a) 7

b) 5

c) 4

d) 8

e) 11

286 Xüsusi gömrük statistikasını hansı normativ-hüquqi akta əsasən aparılır?

a) Mülki Məcəllə

b) Gömrük Məcəlləsi

c) AR Prezidentinin fərmanı

d) «Statistika haqqında» AR Qanunu

e) «Gömrük Komitəsinin Əsasnaməsi»

287 İdxal qeyri-material xidmətləri özündə neçə sahə üzrə işi əks etdirir?

- a) 3
- b) 5**
- c) 4
- d) 8
- e) 7

288 1913-cü il tarixli Brüssel Mal nomenklaturu neçə mal pozisiyasını birləşdirdi?

- a) 207
- b) 186**
- c) 401
- d) 188
- e) 217

289 1938-cü il tarixli yeni Mal nomenklaturu neçə qrupdan ibarətdir?

- a) 29
- b) 50**
- c) 34
- d) 48
- e) 71

290 Ölkələr və beynəlxalq təşkilatlar neçə gömrük tənzimlənməsində neçə təsnifat sistemindən istifadə edirlər?

- a) 3
- b) 2**
- c) 4
- d) 8
- e) 7

291 Gömrük Əməkdaşlığı Şurasının Nomenklaturunun son variantı neçə bölməni birləşdirir?

- a) 13
- b) 21**
- c) 41

d) 18

e) 17

292 Satış pasportunda hansı göstəricinin olması hökmən deyildir.

a) Xarici alıcının hüquqi ünvanı

b) tərtib olunması üçün əsas sayılan kontraktın (müqavilənin) nömrəsi

c) Kontraktın imzalanma tarixi

d) İxrac edilən əmtəənin ümumi məbləği

e) Müəssisə rəhbərinin imzası

293 Avropa Birliyinin Kombinə Edilmiş Nomenklaturası hansı sistem əsasında qurulur?

a) Gömrük əməkdaşlığı şurası nomenklaturası

b) BMT Standart Beynəlxalq ticarət təsnifatı

c) Brüssel Gömrük Nomenklaturası

d) Ahəngdar sistem

e) QİYS XT ƏN

294 Ticarət sənədlərinə daxil deyil

a) İnvoys

b) İcazə sənədləri

c) Qablaşdırma sənədləri

d) Faktura

e) Müqavilə

295 1913-cü il tarixli Brüssel Mal nomenklaturu neçə bölmədən ibarətdir?

a) 7

b) 5

c) 4

d) 8

e) 9

296 1938-cü il tarixli yeni Mal nomenklaturu neçə bölmədən ibarətdir?

a) 9

b) 17

c) 14

d) 18

e) 7

297 Gömrük qanunvericiliyinə əsasən aşağıdakılardan hansı karantin nəzarət obyektinə aiddir

a) tara, yeyinti xarakterli ətriyyat

b) texniki taxıl

c) bitki mənşəli idxal mallarının saxlandığı anbarlar

d) arıçılıq məhsulları

e) **ilk üç bənd**

298 Gömrük qanunvericiliyinə əsasən GYB kim tərəfindən doldurulur

a) gömrük orqanı

b) malın sahibi

c) gömrük brokeri

d) gömrük təsisatçısı

e) **deklarant**

299 Gömrük sərhəddindən keçirilən malların fiziki şəxslər tərəfindən neçə formada bəyan edilə bilər

a) 3

b) 2

c) 4

d) 5

e) 6

300. Malların istehsal və kommertiya məqsədi daşmadığı müəyyənləşdirilərkən hansı amillər əsas götürülür

a) malların istehlak xassələri

b) malların miqdarı, malların xarakteri

c) malların gömrük sərhəddindən keçirilmə tezliyi

d) malların çəkisi və ölçüləri

e) ilk üç halda